

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 110 (5341) 22 iyun 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib



Azərbaycan-Fransa ikitərəfli
münasibətləri bütün
sahələrdə uğurla inkişaf edir



3

Nazirlər Kabinetində Əmək
Münasibətlərinin Tənzimlənməsi və
Koordinasiyası Komissiyasının iclası
keçirilib



4

YAP Sumqayıt
şəhər təşkilatı IX
konfransını keçirib



4

Bakıda "Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi - 16:
nəticələr və perspektivlər"
mövzusunda konfrans
keçirilib



5

Naxçıvandakı "İmamzadə"
ziyaretgahları xalqımızın
mənəvi sərvətidir



6

Müdafiə Nazirliyi düşmən
kəşfiyyat-təxribat qrupunun
ələ keçirilən üzvünün
görüntülərini
yayıb



7

11

Formula-1 Azərbaycan
Qran-Prisi dünya
mətbuatının diqqət
mərkəzində



9

Yaponiyalı bloggerin
adı Azərbaycan XİN-in
"Arzuolunmaz şəxslər
siyahısı"ndan çıxarılıb



16

Robert Vişoiu:
Azərbaycandakı
yarışı səbirsizliklə
gözləyirəm



22 iyun 2017-ci il

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturunu" layihəsi çərçivəsində istifadəyə verilmiş, tikintisi aparılan və layihələndirilən müasir məhkəmə binaları və kompleksləri barədə məlumat verdi.

Son illər paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilib. Prezident İlham Əliyev Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında şəxsən iştirak edib. Hazırda 9 məhkəmə, o



cümlədən Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhərinin Binəqədi, Suraxanı, eləcə də Zaqatala, Qəbələ və Masallı Rayon məhkəmələrinin yeni inzibati binalarının inşası aparılır.

Qeyd olundu ki, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının inşası 2015-ci ilin mayında başlanılıb. Tikinti işləri müasir standartlara uyğun və yüksək keyfiyyətlə aparılıb. BMT-nin "Əlillərin hüquqları

haqqında" Konvensiyasına uyğun olaraq, binada onların sərbəst hərəkəti üçün bütün zəruri şərait yaradılmaqla yanaşı, girişdə əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılıb.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildiren lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin barelyefi quraşdırılıb. Burada,

eyni zamanda, Ulu Öndərin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğıni əks etdirən fotoşəxslər yaradılıb.

Nərimanov Rayon Məhkəməsi təxminən 200 minə yaxın əhaliyə xidmət edəcək. Burada 90 nəfər, o cümlədən 13 hakim, 80-ə yaxın məhkəmə aparatı eməkdaşı və digər hüquqşünaslar işləyəcək. Binada ümumilikdə 8 məhkəmə iclas zalı fəaliyyət göstərir. Azərbaycan Prezidentinin "Elektron məhkə-

mə" informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən burada da bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparən "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslərin zalda vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.

Son vaxtlar tikilmiş məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı Nərimanov Rayon Məhkəməsinin binası da inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Eyni zamanda, vəkillər, dövlət ittihamçıları və icra məmurları da ictimai zonadan istifadə edəcəklər. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Burada gözəndən əlil vətəndaşların sərbəst hərəkəti üçün mərtəbələrin döşəməsində xüsusi örtük, otaqların adlarını əks etdirən lövhələrdə və liftlərdə xüsusi yazılar var.

Nərimanov Rayon Məhkəməsinin binasında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır.

Binada yeməkhana və idman zalı da işçilərin ixtiyarına verilib. Burada işçilərin qidalanmaları, istirahəti və idmanla məşğul olmaları üçün hərtərəfli şərait var.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib



Əvvəli-Səh-2

Prezident İlham Əliyev binanın balkonundan ətraf ərazini seyr etdi.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevə Təbriz və Əhməd bəy Ağaoğlu küçələrinin kəsişdiyi ərazidə aparılan əsaslı tikinti işləri barədə məlumat verdi. Bu ərazidə pilot layihə çərçivəsində 5 müasir yaşayış kompleksi inşa olunacaq. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, icra edilən bu layihələr ilk növbədə vətəndaşların mənzil-məişət

şəraitinin yaxşılaşdırılmasına yönəlib. Binanın konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Müasir avadanlıqla təchiz edilən zalda, həmçinin hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, eləcə də Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Burada informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərindən istifadə edilir. Eyni zamanda, zalda tədris kurslarının keçirilməsi üçün də zəruri infrastruktur yaradılıb. Buradakı kitabxana

məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətləri, dünya klassiklərinin əsərləri və digər maraqlı kitablarla zəngindir.

Prezident İlham Əliyevə "Elektron məhkəmə" informasiya sistemi barədə məlumat verildi.

Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə işlər görülür,

məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi məqsədilə zəruri infrastruktur yaradılır. Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində elektron məhkəmənin tətbiqi üzrə tədbirlər sürətləndirilib, məhkəmə sisteminin vahid internet portalı yenilənərək zənginləşdirilib, o cümlədən portaldan "E-məhkəmə" bölməsi yaradılıb. Yeni inşa olunan müasir məhkəmə binalarında "Elektron məhkəmə" informasiya sisteminin bir çox komponentləri tətbiq edilir. Eyni zamanda, sistemin tərkib hissəsi olan "elektron icra"nın yaradılması üzrə tədbirlər görüldürək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılıb. Bundan başqa, məhkəmələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni yaradılmış "Nəzarət pəncərəsi" modulu vasitəsilə məhkəmə sədri işlərin icra vəziyyətinə elektron qaydada nəzarət edəcək, hakimlər isə sənədin icra statusu barədə sistem tərəfindən məlumatlandırılacaqlar. "Elektron məhkəmə" informasiya sistemi üzrə toplanılan məlumatların saxlanılmasını və təhlükəsizliyini təmin etmək məqsədilə Ədliyyə Nazirliyinin əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması üzrə də işlər aparılır. Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının 22 sayılı elmi nəşrinə əsasən tətbiq olunan yeniliklər və nailiyyətlər Avropa Şurası, Dünya Bankı və digər

nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Avropa Şurasının ekspertləri Azərbaycan Hökumətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin mükəmməl infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi sahəsində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Məhkəmə binasında müasir gözləmə yerləri quraşdırılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb, vətəndaşlara tibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb. Bir sözlə, burada yaradılan şərait göstərir ki, son illər ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.

Son illər yeni müasir məhkəmə komplekslərinin istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində aparılan köklü islahatların tərkib hissəsidir. Bütün bu layihələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasında özünü aydın göstərir.

Azərbaycan-Fransa ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın sabiq Baş nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, "Villepin International" şirkətinin prezidenti Do-

minik de Vilpeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dominik de Vilpen Prezident İlham Əliyev ilə son görüşünü xatırlayaraq qeyd etdi ki, bu görüşdən bir ildən artıq vaxt

keçməsinə baxmayaraq, Azərbaycanda bütün sahələrdə inkişaf daha da sürətlənib və ölkədə baş verən dəyişikliklər, sabitlik göz qabağındadır. O, eyni zamanda, Bakıda keçiriləcək Formula-1 yarışlarının çox böyük maraq doğurduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü və ölkənin inkişafı ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini dedi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilə Fransa Respublikasının sabiq Baş naziri Dominik de Vilpen arasında bundan əvvəl keçirilən görüşlər zamanı səmərəli və məhsuldar müzakirələrin aparıldığı məmnunluqla qeyd edildi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən 3 nəfər 3-cü dərəcəli "Vətəne xidmətə görə" ordeni ilə, 46 nəfər "Tərəqqi" medalı ilə, 142 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Səyyaf İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səyyaf Fətış oğlu İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 704-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 702-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 703-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

22 iyun 2017-ci il



Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib

İyunun 21-də Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı" layihəsi, Komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə təşkilatı məsələlər, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupunun yaradılması, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması və Komissiya tərəfindən formalaşdırılacaq nümayəndə heyətinin beynəlxalq təcrübəni öyrənməsi məsələləri müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb.

Əli Əhmədov qeyd edib ki, bir aydan çox müddətdə əmək münasibətləri tənzimlənməyən 1965 nəfər insan aşkar edilib. Həmin şəxslərin əmək fəaliyyəti rəsmiləşdirilib.

Aşkar edilən şəxslərin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərənlərdir. Belə ki, 1965 nəfərdən 732 nəfəri ticarət, 342 nəfəri digər xidmət sahələrində, 316 nəfəri istehsal, 292 nəfəri işə, 86 nəfəri sənayə və tikinti materiallarının pərakəndə satışı, 75 nəfəri topdansa ticarət sferasında, 57 nəfəri tikinti, 45 nəfəri rabitə və nəqliyyat, 20 nəfəri isə təhsil, səhiyyə və maliyyə sahələrində əmək fəaliyyəti tənzimlənmədən çalışıb.

Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı əsas iqtisadi fəaliyyət bölgələri üzrə Bakının payına düşür. Aşkarlanan 1965 nəfərdən 1263 nəfəri Bakıda fəaliyyət göstərib. Yerdə qalan 702 nəfər isə bölgələrdə çalışanlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı" layihəsi təsdiqlənib, Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb, Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması qərara alınıb və beynəlxalq təcrübənin öyrənilməsinə razılıq verilib.

Yeni Azərbaycan Partiyası - şərəfli inkişaf yolu!

YAP Sumqayıt şəhər təşkilatı IX konfransını keçirib



Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX konfransı keçirilib. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzür və Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan Yeni Azər-

baycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edərək hesabat verib: "YAP-ın Sumqayıt şəhər təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda özünə düşən vəzifələri layiqincə yerinə yetirib".

Sonra gündəliyə müvafiq olaraq, nəzarət-təftiş qrupunun gördüyü işlər barədə hazırlanmış hesabat konfrans iştirakçıları üçün diqqətə çatdırılıb.

Məruzə ətrafında çıxış edənlər təşkilatın son konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər. Çıxışlardan sonra təşkilatı məsələlərə də baxılıb YAP Sumqayıt şəhər təşkilatının yeni tərkibdə şurası, idarə heyəti və nəzarət-təftiş qrupu seçilib.

Konfransda Ramiz Hüseynov Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri seçilib.

Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov geniş çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai-siyasi həyatında oynadığı roldan və qarşıda duran vəzifələrdən danışaraq, partiyanın bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə inamını ifadə edib və YAP Sumqayıt şəhər təşkilatının gələcək fəaliyyətində yeni nailiyyətlər arzulanıb.

Rövşən RƏSULOVA

Seymur Orucov: Bakı Avropa Qran-prisi öz unikalılığı ilə seçilir



Ümumdünya İrs Siyahısına daxil edilən "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qorğunun ətrafında dövr edəcək. "Formula 1" yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı "Formula 1" fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarış izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər." Qetd edək ki, YAP Gənclər Birlikləri arasında "YAP GB K-2017" adlı kartinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.

İyunun 23-25-də Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP Gənclər Birlikləri arasında "YAP GB K-2017" adlı kartinq yarışını keçirilib.

Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına yenidən ev sahibliyi edəcəyik: "İyirmi ölkənin ev sahibliyi etdiyi "Formula 1" yarışının tam mərkəzində yer alması, Bakı Avropa Qran-prisi öz unikalılığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO



Bakıda "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər" mövzusunda konfrans keçirilib



İyunun 21-də Bakıda "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər" mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransa açan DQİDK-nın sədri Mübariz Qurbanlı keçən dövr ərzində Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıklarını vurğulayan M.Qurbanlı ölkəmizdə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda tolerantlıq mühitini daha da genişləndirmək üçün müxtəlif kurslar, sərəgilər keçirilir, bölgələrimizdə din xadimlərinin görüşləri təşkil olu-

nur. DQİDK tərəfindən Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə xeyli beynəlxalq tədbirlər keçirilib.

Vurğulayıb ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Bu sabitliyi qorumaq üçün Komitə QMİ ilə

yaxından əməkdaşlıq edir.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ötən dövr ərzində qurumun fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimatda Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlar, fotosəkilər və inkişaf göstəriciləri əks olunub.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan multikulturalizminə

olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanınmasının nəticəsidir. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan S.Novruzov deyib ki, bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən təşəbbüslərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının "İslam Həmrəyliyi İli" ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir.

Qafqaz Müsəlmanları İdarəsi

sədrinin müavini Rəşad Əliyərli deyib ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühüm məsələdir. Əgər dünyada sülh, əmin-amanlıq istəyiriksə, biz müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına nail olmalıyıq. İslam həmrəyliyi müasir dünyamızda mühüm önəm kəsb edən məsələlərdən biridir. İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşmaq məsələnin aktuallığını xüsusilə artırır. Bu yanaşma İslam daxilindəki anlaşmazlıqların, eləcə də dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Komitənin fəaliyyəti barədə danışan R.Əliyərli DQİDK-nın ölkəmizdə dini sabitliyin qorunmasında yorulmaz fəaliyyətini yüksək dəyərləndirdiyini vurğulayıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşeyin, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Avropa Yəhudilərinin Bakı dini icmasının sədr əvəzi Aleksandr Şarovski ölkəmizdəki multikultural vəziyyət barədə məlumat veriblər. Bu vəziyyətdən məmnun olduqlarını bildiren çıxışçılar komitənin bu durumun qorunmasında fəaliyyətini yüksək qiymətləndiriblər.

Konfransda, eyni zamanda, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşeyini 65 illik yubileyi münasibətilə təbrik edib, ölkəmizdəki tolerant və multikultural mühitin gücləndirilməsindəki fəaliyyətində uğurlar arzulayıb, ona xatirə hədiyyəsi təqdim edib. Sonra Fəxri fərmana layiq görülmüş bir qrup komitə əməkdaşına mükafatlar təqdim olunub.

"L'Opinione": "Jerusalem Post" Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır"

İtaliyanın "L'Opinione" qəzetində tədqiqatçı-jurnalist Domenico Letizianın "Jerusalem Post" qəzeti Azərbaycandakı multikulturalizmdən və Ermənistandakı antisemitizmdən yazır" adlı məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, yazıda israili siyasi şərhçi və ekspert Arye Qutun Azərbaycandakı multikulturalizmlə bağlı bu günlərdə "Jerusalem Post" qəzetində dərc olunmuş məqaləsindən bəhs edilir. Məqələdə deyilir: "İsrailin gündəlik "Jerusalem Post" qəzeti Azərbaycandakı multikulturalizmin təhlilinə israili siyasi şərhçi Arye Qutun müəllifi olduğu əhəmiyyətli bir məqalə həsr edib. Məqələdə müəllif xüsusilə

si olaraq Azərbaycan xalqının həyatında tarixən təşəkkül tapmış özünəməxsus tolerantlığa diqqət yetirir, bu yanaşmanın milli kimlik, dil və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının əsas xarakterik xüsusiyyəti olduğunu vurğulayır.

Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı müsəlman çoxluğa malik bir ölkədir. Bu qruplar arasında qədim zərdüştlük, xristian və yəhudi icmalarını qeyd etmək olar. Etnik və dini azlıqlara dözümlülük və hörmət qədim zamanlardan başlayaraq müasir günümüzədək ölkənin həyatında fundamental rol oynamışdır.

Azərbaycanın dini dözümlülükə bağlı ənənəsi Sovet İttifaqının dağılması zamanı sınağa çəkilməmişdir. Belə tarixi şəraitdə Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal etmiş, 1 milyon qaçqın və məcburi köçkünlə nəticələnən etnik təmizləmə aparmış və Xocalı şəhərində qanlı qırğın törətmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, dinc yanaşı yaşama dəyərləri müxtəlif etnik və dini azlıqlar arasında harmoniyayı qoruyub saxlayan Azərbaycan cəmiyyəti üçün xarakterik olmaqda davam etmişdir.

Ermənistan dövləti antisemitizm əhval-ruhiyyəsinə görə post-



sovet məkanında birinci yeri tutur. "Anti-Defamation League" təşkilatının 2014-cü ilin iyun ayında apardığı sorğu Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin həddindən çox artdığını göstərmişdir. Ermənistanda 2,2 milyon əhəlinin təxminən 1,3 milyonu antisemitizm əhval-ruhiyyəsinə ifadə və tətbiq edir. Bu göstərici Ermənistanın dünyada antisemitizmin ən yüksək səviyyəsi olan ölkələrdən biri olduğunu göstərir. Ermənistan şovinizm, milliyətçilik və antisemitizmin yüksəlişinin Sarkisyan rejiminin apardığı siyasətin ayrılmaz tərkib hissəsi olduğu monoetnik ölkədir. Qeyd edək ki, belə yanaşma müasir Ermənistan Respublikasının hazırkı dövlət qurumlarına xasdır. Təsədüfi deyil

ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan antisemit general Qaregin Njdeyə həsr olunmuş abidənin açılış mərasimində iştirak etmişlər.

Azərbaycan dövlətində isə vəziyyət tam başqadır. Bu Qafqaz ölkəsində yəhudi icması ilə yüksək səviyyəli dostluq mövcuddur. Prezident İlham Əliyevin dəstəyi ilə iki sınaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilmişdir. Bundan əlavə, ilk yəhudi-Azərbaycan muzeyinin tikilməsi üçün işlərə başlanılmışdır. Bu, bütün Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialog Forumu kimi beynəlxalq müzakirələrin aparılması vasitəsilə bu gün təqdim etdiyi dini tolerantlıq və dünyəvilik modeli tanınır. Forumu dəstəkləyənlər arasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Azərbaycan Hökuməti var".

22 iyun 2017-ci il

Naxçıvandakı "İmamzadə" ziyarətgahları xalqımızın mənəvi sərvətidir

Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan abidələr di-yarı kimi tanınır. Bu mühüm maddi-mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən "İmamzadə"lərin özünəməxsus əhəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqi qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Naxçıvan şəhərindəki "İmamzadə" türbəsi özündə türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir

Naxçıvan şəhəri ərazisindəki "İmamzadə" türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qə-



mini bir növ, özündə təcəssüm etdirən mühüm bir ziyarətgahdır.

Naxçıvan şəhərində, Nehrəm kəndində və Xanlıqlar kəndindəki tarixi abidələrin möhtəşəmliyi müqəddəs dini məkanlarımızın - "İmamzadə"lərin yalnız ibadətgah və ziyarətgah kimi deyil, həm də onların böyük bir tarixi dövr ərzində dəyərli elm, təhsil, urfan mərkəzləri olaraq fəaliyyət göstərməsini sübuta yetirir. Təsadüfi deyildir ki, hələ orta əsrlər dövründən etibarən bu cür müqəddəs məkanlarımız gənc nəslin təlim və tərbiyə olunması, onların dini elmlərlə yanaşı, fundamental dünyəvi elmləri də dərinlən mənimsəmələrinə, geniş dünyagörüşlü şəxsiyyətlər kimi düzgün formalaşmalarına şərait yaradan mərkəzlər olub. Eyni zamanda "İmamzadə" kompleksləri o dövrdə məscid və digər ibadət yerləri kimi yüksək intellektual səviyyəyə, müfəssəl elmi-nəzəri biliklərə, həqiqi ali insani dəyərlərə sahib olan əsl ziyalı şəxsiyyətlərin, Naxçıvanın sayılıb-seçilən ağsaqqallarının, din-iman əhli olan in-



bul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.

"Naxçıvan Abidələri Ensiklopediyası"nda Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən "İmamzadə" kompleksinə daxil olan "İmamzadə" türbəsi haqqında ətraflı məlumat verilir. Aşağıdan kvadrat şəkildə inşa edilən abidənin yuxarı hissəsində, silindrşəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfqi, tünd bənövşəyi kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və Kufi xətlə dəfələrlə təkrarlanan epigrafik motiv: "Allah" sözü yarıdır. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir var. Qəbrin üzərində epitafiya, məzar kitabəsi olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə, bu qəbirdə şiələrin səkkizinci imamı olan İmam Rzanın oğ-

lu dəfn edilib.

Epigraf alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində Nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin tikilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan "Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında" sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32-ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa edilib.

XVIII əsrə aid memarlıq abidəsi - Nehrəm "İmamzadə"si

"İmamzadə" türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşir, XVIII əsrə aid memarlıq abidəsidir. Türbə bir çox dəyişikliklərdən, təmir-bərpa işlərindən sonra dövrümüzədək

gəlib çatıb. Nehrəm "İmamzadə"si türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində bir qəbir var. Qəbrin üstü sənəduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildiren kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci imamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.

Xanlıqlar kəndindəki "İmamzadə" xalqımızın etnomenal dəyərləri, dini baxış və təsəvvürlərini özündə təcəssüm etdirən ziyarətgahdır

Ötən il fevralın 15-də Xanlıqlar kəndində muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən "Parçı İmamzadəsi" bərpadan sonra bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkir. Onu da qeyd edək ki, "İmamzadə"nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Qədim "İmamzadə" türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəkildə inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, "İmamzadə" türbəsi XVI əsrə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə "İbrahim ibn Musa" yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş "Xanlıqlar İmamzadəsi" adlı məlumat kitabçasında da bu məzarın yeddinci imamı Musa Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş "Azərbaycanı öyrənmə yolu" adlı məcmuədə, Hüseyn Cavidin emisi oğlu Məhəmməd Rəsizadənin "Şərur dairəsinə səyahət haqqında qeydlər" sərlövhlili məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

Bu "İmamzadə" yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu bölgənin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada yerli memarlıq məktəbi ənənələrinin formalaşdığını sübut edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və ən əsası isə mədəni tərəqqisi ilə seçilən Naxçıvanda məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşmayıb. Xanlıqlar kəndindəki "İmamzadə" abidəsi xalqımızın etnomenal dəyərləri, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər siste-



sanlarının toplaşaraq fikir mübadiləsi, elmi müzakirələr apardıqları əvəzsiz mərkəzlər rolunu oynayıblar. Naxçıvanda "İmamzadə" ziyarətgahları artıq böyük bir tarixi müddət ərzində İslam dininin müqəddəs məkanlardan biri hesab edilib və edilməkdədir. Bu mənada, "İmamzadə"ləri xalqımızın milli-mədəni, eləcə də mənəvi sərvəti kimi bu gün qorunur.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

YAP Binəqədi rayon təşkilatında “Poeziya çələngi” adlı görüş keçirilib



dıcılığında özünə nümunə götürdüğü şairlərdən Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Arazın adlarını vurğulayıb. Şair, həmçinin, şeirlərinə yazılan mahnılar haqqında da ətraflı danışib, bu günədək 200-ə yaxın şeirinə musiqi bəstələndiyini, tək bəstəkar Eldar Mansurovla birlikdə 75 musiqini ərsəyə gətirdiklərini söyləyib.

Görüşdə Binəqədi rayonunun istedadlı gənclərinin ifasında şairin şeirlərindən “Mənə yüz il ömür arzulanmayın”, “Bəlkə”, “Dayan, vaxtı deyil vidalaşmağın”, “Unutdum”, “Əzizim” şeirləri, onun şeirlərinə bəstələnmiş “Mehribanım”, “Qurban olum” mahnıları səsləndirilib.

Görüşün sonunda şair istedadlı

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə “Poeziya çələngi” adlı görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Vahid Əzizlə keçirilən görüşdən böyük məmnunluq duyduğunu bildirib: “Şair Vahid Əzizlə görüş rayon təşkilatının üzvlərinin çoxdankı istəyidir və bu görüş poeziyasevərlərə bir ərməğandır. Rayon təşkilatı partiya üzvlərinin istək və arzularına uyğun olaraq, ölkəmizin müxtəlif sahələr üzrə tanınmış, ziyalı insanları ilə görüşlər təşkil edir. V.Əzizlə bugünkü görüş də həmin görüşlərdən biridir”.

Görüşdə çıxış edən şair Vahid Əziz poeziyasevərlərlə belə bir görüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə, minnətdarlığını bildirib. Qeyd edib ki, şairlik onun üçün müqəddəs bir peşədir və hər dəfə yazdığı şeirlərlə sanki başqa bir dünyaya səyahət edir. Şair



ömrünü şeirə, ədəbiyyata həsr etdiyi üçün heç vaxt peşman olmadığını, əksinə, onu sevənlərlə, şeirə, poeziyaya maraq göstərənlərlə görüşdükcə daha da ruhləndiyini bildirib. Şair tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb. Yara-

gənclərə imzalı kitablarını hədiyyə edib. Qeyd edək ki, görüş şair Vahid Əziz və poeziyasevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

ZÜMRÜD BAYRAMOVA

Müdafiə Nazirliyi düşmənin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntülərini yayıb



Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü Zaver Hovanis Karapetyan deyib.


Noyemberyan rayonunun Dovex kəndində anadan olan və hazırda həmin kənddə yaşayan Z.Karapetyan pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunduğunu qeyd edərək deyib: “Ölverişsiz hava şəraitindən, yeni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək Azərbay-

cən Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək idi. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim və gizlənmək

qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri mənə ələ keçirdilər”. Xatırladaq ki, Z.Karapetyan iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun tərkibində qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərərək hərbiçilərimiz tərəfindən ələ keçirilib.

İqtisadiyyat naziri Qaxda vətəndaşları qəbul edəcək

İyunun 23-də iqtisadiyyat naziri Şahin Mustafayev Qaxda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 12:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: N.Nərimanov prospekti, 4) keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (024) 244-27-11, (050) 391-75-72, e-poçt: qalib.masi-mov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.



Fernando Alonso braced for 'tricky' Azerbaijan GP, expects a grid penalty

Formula-1 Azərbaycan Qran-Prisi dünya mətbuatının diqqət mərkəzində

İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq prosesi dünya mətbuatının müzakirə mövzusunda çevrilib. AZƏRTAC xəbər verir ki, Britaniya mətbuatında yarışlar barədə yazılara geniş yer verilib. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi haqqında bir sıra məqalələr yayımlanmaqdadır. Britaniyanın “Clubcall” xəbər saytında yerləşdirilən yazıda yarışa hazırlıq prosesində əsas işlərin artıq görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, Formula-1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edən Bakının küçələri möhtəşəm həftəsonu üçün tam hazır vəziyyətə gətirilib. Yarışı izləyəcək tamaşaçılar Bakının tarixi və mədəniyyət abidələrini də yaxından seyr etmək imkanı əldə edəcəklər. Dünyanın məşhur pilotları məhz bu yarışlar üçün Bakıya gələcəklər.

Britaniyanın “Skysport” portalı isə “McLaren” klubunun Formula-1 Azərbaycan Qran-Prisinə hazırlığından yazıb. Məqalədə komandanın müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış etdiyi qeyd olunub.

“Sportsmole” onlayn nəşrində Azərbaycan Qran-Prisində bolidlərin mühərriklərində müəyyən yeniliklərin olacağı barədə məlumat yerləşdirilib. Yazıda “Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri Yusuke Haseqavanın aşağıdakı fikirləri diqqətə çatdırılıb: “Bakıda daxili yanma mühərriki (DYM) bəzi yeniliklər olacaq. Bunu mühərrikin üçüncü spesifikasiyası adlandırmaq istəyirik, adlandırmayacağımızı bilmirəm. Amma biz müvəqqəti olsa da, mütləq müəyyən yeniliklər edəcəyik. Ancaq əgər siz DYM-ni yaxşılaşdırırsınızsa, onda işlənmiş qazların temperaturu azalır və bu da turbindən və “MGU-H”dan əldə olunan enerjinin azalmasına gətirib çıxarır. Vəziyyət düşündüyünüzədən daha mürəkkəbdir”.

“Motorsportweek” saytında “McLaren” komandasının pilotu Fernando Alonso fikirlərinə yer verilib. Bakıda keçiriləcək Qran-Priyə yüksək əzmlə hazırlaşdığını qeyd edən Fernando Alonso deyib: “Biz Bakıya qətiyyətlə gedirik. Lakin bu, heç kəmə sirr deyil ki, bu həftəsonu bizi çətin mübarizə gözləyir. Lakin biz mübarizə aparmağa hazırıq”.

F.Alonso Bakını Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçim adlandırıb. O, iştirakçıları maraqlı yarışın gözlədiyini deyib: “Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq, Qran-Priyə ev sahibliyi edən Bakının uğurundan sonra Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran-Prisinin səfiri olaraq, öz yoldaşlarıma və həmkarlarıma nisbətən orada daha çox vaxt keçirmişəm. Deyə bilərəm ki, Bakı Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən İçərişəhərin qala divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir. Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, Bakıya olduqca əzmlə yollanırdıq. Güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik, Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlüklər işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz həmişə olduğu kimi mübarizə aparacağıq. Bakı şəhər halqası Formula-1 təqvimindəki ən sürətli şəhər trekidir və pilotlar üçün yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyəcanvericidir. Həmişə olduğu kimi, yarışın startı bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü baş tutacaq sıralama turuna cümə günü sərbəst yürüşlərdə ciddi hazırlaşmaq lazımdır”.

“Formula-1” ölkəyə turistlərin cəlb edilməsində önəmli rol oynayır



Ölkəmizin bütün sahələrində, o cümlədən kənd təsərrüfatında, kosmik və hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq arenada qurduğu münasibətləri və davamlı inkişafı Azərbaycanın dünyada tanınmasına, söz və nüfuz sahibinə çevrilməsinə səbəb olan amillərdir. Azərbaycan qeyd olunan sahələrlə yanaşı, tolerant və multikultural dəyərlərə malik dövlət kimi də dünyada tanınır. Əlbəttə ki, son illərdə ölkəmizdə keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Diaqnoz Forumu, Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransı və onlarla belə beynəlxalq tədbirlər, ölkəmizin qısa müddət ərzində, əldə etdiyi yüksək inkişaf səviyyəsini, demək olar ki, bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Təbii ki, bu sayda keçirilən tədbirlər ölkəmizdə turizmin inkişafına təkan verən amillərdir. Xüsusi olaraq, vurğulamalıyıq ki, ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycanı dünyada turist ölkəsi kimi də tanıdıb. Son dövrlərdə ölkəmizdə turist sayının artması turizm sferasına cəlb olunan maddi, əmək və maliyyə resurslarının həcmi də artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini

təşkil edir: “Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun”.

Görülən ardıcıl tədbirlərin nəticəsi olaraq, ölkəmizə səfər edən xarici turistlərin sayı artmaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci ilə müqayisədə 11,7 faiz çoxdur.

“FORMULA-1” ÜZRƏ DÜNYA ÇEMPIONATININ TAMAŞAÇI AUDİTORİYASI BÜTÜN QİTƏLƏRİ ƏHATƏ EDİR

Artıq bir neçə gündən sonra ölkəmizdə yenidən “Formula-1”

yarışlarına start veriləcək. Ötən il Bakıda keçirilən “Formula-1” Avropa Qran-Prisi yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi.

“Formula-1” üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza

həsr olunan 200-ə yaxın reportaj və material hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənar qalmadı.

“BU YARIŞ, AZƏRBAYCANIN TURİZM POTENSİYALININ İNKİŞAFINDA XÜSUSİ ROL OYNAYACAQ VƏ ÖLKƏMİZ TURİZM MƏRKƏZİNƏ ÇEVİLƏCƏKDİR”

İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkəvə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə biliblər. “Formula-1” Azərbaycanı dünyaya tanımaq üçün ən yaxşı nümunə kimi dəyərləndirildi. “Formula-1” yarışları ölkəmizin təbliği, eləcə də, turistlərin cəlb edilməsi baxımından, ideal imkanlar yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Formula-1” kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: “...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq “Formula-1” hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir”.

Təbii ki, “Formula-1” yarışları yüksək standartlara cavab verəcək. Təhlükəsizlik, infrastruktur hazırlığı, kütləvi tədbirlərin keçirilməsi ilə bağlı təşkilati və texniki bazanın mövcudluğu bunun əyani göstəricisidir. Bu yarış həm əhəmiyyətinə, həm də ölkəyə turistlərin cəlb edilməsi baxımından vacib tədbirlərdən biri hesab edilir.

Azərbaycan Prezidenti İlham Əliyev vurğuladığı kimi, bu yarış, Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Muğam Mərkəzində “Bayatı-şiraz” dəstgahı səslənəcək

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert iyunun 28-də “Bayatı-şiraz” muğamına həsr olunacaq. Muğam Mərkəzindən AZƏRTAC-a məlumat verilib ki, konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Aletləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edilməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediləcək. İcrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 30-da “Humayun” və “Şüştər” muğamlarına həsr ediləcək.



Dövlət niyə jurnalistə ev verməlidir?..

Biz dövlətdən istədik. İstəyimizi dilə gətirdik ki, problemimizi həll etsin. Bu, bizim haqqımız idi. Çünki dövlət bizim dövlətimizdir və vətəndaşına sahib çıxması tam təbii bir haldır.

Jurnalist aləmində hər kəs xatırlayır yəqin. İllər öncə öz aramızda toplantılar keçirib media əhlinin sosial problemlərinin həlli üçün yollar axtarırdıq. Təkliflərimiz mediada boy verərdi, müzakirələr gedərdi. Belə təkliflərdən biri və ən əsası isə jurnalistlərin mənzil probleminin həlli üçün dövlətin hərəkətə keçməsi idi.

Biz bu məsələni müzakirə edəndə heç də bugünkü kimi "dövlət niyə jurnalistə ev verməlidir" deyib yaxasını cıranlar yox idi. Bəlkə də vardı, amma gözə dəymirdilər. İndi isə bəzi şəxslər iddia edir ki, dövlət jurnalistlərə mənzil verməklə onları nəzarət altına almaq istəyir.

Doğrudanmı belədir? Təbii ki, deyil. Elə ilk bina təhvil verildəndə də bu fikirləri səsləndirmişdim. Demişdim ki, dövlətimizin öz vətəndaş-jurnalistimizi mənzillə təmin etməsi heç də media əhlini buxovlamayacaq. Əksinə, daha yaxşı işləməsi üçün imkan yaradacaq. Aradan illər keçib və dediyim təsdiqini tapır. Nə dövlət o mənzillərdə yaşayan jurnalistlərin işinə müdaxilə edir, nə də orda yaşayan jurnalistlər öz siyasi seçimlərindən vaz keçir. Yəni o binadan mənzil alanlar buna qədər hansı mövqedə idilərse, indi də o mövqedədirlər. Dövlətsə heç bir şəkildə onların işinə qarışmır.

Demək istəyirəm ki, dövlətin öz jurnalist vətəndaşlarını mənzillə təmin etməsi tam təbii və bunu edən dövlətə sadəcə minnətdar olmaq lazımdır. Bu, öz yerində.

İndi yuxarıda qeyd etdiyim sosial problemlərin həlli təkliflərinə qayıdıram. Biz bu məsələni illər idi müzakirə edirdik. Arzumuz bu idi ki, dövlət səsə səs versin. Çox keçmədi bu arzumuz çin oldu. Prezident İlham Əliyev media təmsilçiləri ilə görüşdə səslənən bu təklifə dərhal müsbət reaksiya verdi, maliyyə ayırdı və ilk binanın təməli təntənəli şəkildə atıldı. Yəni cənab Prezident məhz biz jurnalistlərdən gələn bu təklifi bəyəndi, gerçək əməllə dəstəklədi. Nə yaxşı ki, bizim belə dövlətimiz, belə dövlət başçımız var.

Dövlətin və özəlliklə də Prezident İlham Əliyevin bu bənzərsiz təşəbbüsü, dünyada bənzəri olmayan xoş məramı,



Azər Həsərət

təəssüflər olsun ki, bəzən doğru yozulmur. Hətta bu nəcib əməli gözəndən salmaq üçün davamlı fəaliyyət göstərən var. Halbuki cənab Prezident bu təşəbbüsü gerçəkləşdirməyədi, həmin adamları onu jurnalistlərin səsini səs verməkdə ittiham edəcəkdilər.

Bütün bunları bir kənara qoyub bugünkü əsas məsələyə keçirəm. İkinci bina tikilib, təhvil verilmək üzrədir. Artıq elan edilib, sənədlər toplanır ki, daha 250 mənzil jurnalist həmkarlarımıza təqdim edilsin. Yəni də sevincliyik. İllər uzununu dövlət qarşısında xidmətləri olan, jurnalistikada sözün həqiqi mənasında küllüq çalan, eyni zamanda sosial problemlərində yaşayan onlarla jurnalist var. Dövlət məhz bu cür həmkarlarımızı sevindirmək, zəhmətlərinin qarşılığını vermək üçün tikib o binanı. Qaydalar da müəyyən edilib. Ən önəmlisi isə odur ki, dövlət mənzillərin ədalətli şəkildə bölünməsi üçün prosesdən kənarda qalıb, bunu məhz bizim özümüzlə həvalə edib. Belə yanaşmayla dövlət jurnalistlərə mənzil verib təsir və nəzarət altına almaq istəyinin olmadığını əməldə göstərmiş olur. Bunu hansı dövlət, hansı dövlət başçısı edərdi? Açıqı, belə bir suala cavab verməkdə çətinlik çəkirəm.

Dövlət prosesi büsbütün biz jurnalistlərin ixtiyarına verib. Bu iş üçün qurulan komissiya da elə bizim həmkarlarımızdan təşkil edilib. Ayrı-ayrı redaksiyalarda toplantılar keçirilir, protokollaşdırılır və sənədlər toplanaraq komissiyaya təqdim edilir. İlk baxışdan belə sadə görünən proseslə bağlı ara-sıra narazılıqlar səslənir. İddia edilir ki, redaksiyaların içində ədalətli seçim aparılmır. Doğrudanmı belədir? Mümkündür. Bəs dövlət niyə buna qarışmır? Qarışa bilməz çünki. Qarışacağı təqdirdə bəzi səslər iddia edəcək ki, gördünüz, dövlət jurnalistlərin sərbəst seçim etməsinə imkan vermir. Ona görə

də bu prosesin məhz jurnalistlərin özləri tərəfindən idarə olunması ən doğru yanaşmadır.

Ortada belə xoş niyyət varkən biz niyə bu məsələlərə kölgə salacaq hərəkətlərə yol verməliyik? Niyə cənab Prezidentin bu qədər gözəl təşəbbüsünü gözəndə salmalıyıq? Niyə elə etməyə ki, səsə səs verən dövlət başçısı bu işin doğrudan da hədəfə çatdığını görüb belə əməlləri davam etdirmək haqqında düşünməyə davam etsin?

Bəzən belə iddialar da səslənir ki, dövlət jurnalistlərə ev vermək yerinə şərait yaratsın ki, onlar çoxlu pul qazanıb özləri mənzil ala bilsin. Anlamıram, dövlət nə etməlidir ki, hansısa jurnalist daha çox maaş ala bilsin? Azərbaycan azad bazar iqtisadiyyatına keçmiş bir ölkədir. Burada belə məsələləri bazarın qızıl qaydası - tələb və təklif həll edir. Azərbaycan dövlətinin vəzifəsi sadəcə bu bazarda oyun qaydalarının pozulmasının qarşısını almaqdır. Dövlət dünyanın bir çox ölkələri üçün hələ də xəyal kimi görünə biləcək şərait yaradıb ki, istənilən şəxs sərbəst jurnalistika ilə məşğul ola bilsin. Ölkədə kütləvi informasiya fəaliyyəti lisenziyalaşdırılıb belə (TV və Radio istisna olmaqla). Heç bir formada senzura tətbiq edilmir. İstedadı, bacarığı olan istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər və kim daha keyfiyyətli və yüksək tələblərə cavab verən məsul/fəaliyyət təklif edəcəksə, o da çox qazanacaq. Bu isə o deməkdir ki, yaxşı qazanmaq üçün jurnalist peşəkarlığını artırıb tələb olunan kadrə çevrilmək lazımdır. Bu işdə dövlət heç kimə heç bir şəkildə mane olmur. İndi kimlərsə jurnalist olduğu halda öz üzərində işləyib bilmirsə, buna dövlət nə etsin?

Cənab Prezident bütün bunları bizim hər birimizdən yaxşı görür və yaxşı anlayır. Ona görə də humanist davranır, indiki mərhələdə jurnalistlərin mənzil problemini həll etmək üçün təşəbbüsü ələ alır. Mənzilləri bölüşdürmək haqqı varkən bu prosesi belə bizim öhdəmizə buraxmaq bir daha göstərir ki, məqsədi bizə mənzil verib təsir altına salmaq deyil, doğrudan da haqqı və ehtiyacı olanları mənzillə təmin etməkdir. Bizim öhdəmizə düşən redaksiyaların seçimində şəffaflığa nail olmaq, mənzil bölgüsü ilə bağlı ictimai müzakirələri sağlam məcrada aparmaqdır. Qoy, mənzillər doğrudan da haqqı və ehtiyacı olanlara qismət olsun.



Arxı keçməmiş "hop" demək...

RƏFIQƏ

Qrant bataqlığında boğulan, parçalanmalardan və didişmələrdən başı ayılmayan, sosial bazasını tamam itirən və seçkiqabağı gücsüz duruma düşən müxalifət düşərgəsi yenidən fəallaşsınlar. Necə deyirlər, onların uzun illərdir ki, pas atmış və kiflənməmiş bu metodlarını 2018-ci ildə keçiriləcək prezident "seçkisinə hazırlaşmaq" imitasiyası da adlandırmaq olar. Hətta düşərgə daxilində "çay gəlməmiş çırmanan". "Arxı hop" deməmiş hoppanan partiyalar da var.

Bu arada, ortaya atılan birgə fəaliyyət ideyaları da özünə tərəfdar tapmayıb. Bir sıra müxalifət partiyaları hələ bir neçə ay öncədən heç bir birliyə qoşulmayacaqlarını bəyan ediblər. Bəzi partiyalar birliklərə qoşulacaqlarını desələr də, daxillərində ciddi inamsızlıq hökm sürür. Məsələn, Müsavat partiyası, davamlı olaraq, ortalığa müxalifətin birliyi ilə bağlı ideyaları irəli sürür. Uzun müddətdir ki, başı daxili qarşıdurmalardan açılmayan Müsavat əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də ayılıb görəcək ki, artıq seçkilərə az vaxt qalıb, amma partiyanın ortalıqda heç bir hazırlıq kampaniyası və ya platforması yoxdur.

Azərbaycan Milli İstiqlal Partiyasının mərkəzi şurasının üzvü Əli Orucov bildirib ki, bütün seçkilərdə qabaqcıdan özünü "qalıb" kimi qələmə verir, daha doğrusu, arxı keçməmiş "hop" deyənlər seçki məqamında biabırçı hala düşürlər: Müxalifət seçkiyə dağılıq və pərakəndə halda gedir, bu seçkidə də belə olacaq. 10-11 aya belə ağır prosesə hazırlaşmaq və uğur qazanmaq müşkül məsələdir. Çünki qeyri-iqtidar düşərgəsinin bütün resursları tükənməkdədir.

Düşərgədə Müsavatın 2018-ci il seçkilərinə hazırlıq işləri ilə bağlı partiyanın funksionerlərinin seçki məsələsində fərqli mövqe nümayiş etdirəcəkləri də bildirilir. Bəziləri Müsavatın seçkilərdə iştirak etməsinə istəyir, digərləri isə bu addımın partiyanın tamam rüsvay olacağına gətirib çıxaracağını düşündüklərindən bunun əleyhinə çıxırlar. Amma məsələ belədir ki, Müsavat başqan A.Hacılınin özü də, hələ ki, tərəddüd edir. O, bu günə qədər seçki mövzusunda bir neçə dəfə fərqli fikirlər söyləyib. Buna baxmayaraq, Müsavat böyük ehtimalla seçkilərə qatılacaq.

Amma ənənəvi müxalifət düşərgəsində gedən proseslər də göstərir ki, buna ümid etməyə dəyməz. Ə.Orucovun dediği kimi, seçkilərdə müxalifətin dağılıq halda iştirakı indidən görünür. Belə olan halda, radikalların kiçik elektoratu daha çox yerə parçalanacaq və "bir nəfərin payı, iki nəfəri ac qoyacaq".

Hazırda əksər müxalifət partiyalarının seçkilərdə iştirak edəcəyi bəyan olunub. Bu partiyalar hazırda ölkədə maddi-texniki imkanlarını və sosial bazalarını saf-çürük etməklə məşğuldurlar. Seçkidə iştirakı sual altında olan partiyalar isə, hələ ki, ortalıqda döyükdə-döyükdə qalmaqda davam edirlər. Bir para partiyalar da var ki, seçkilərlə bağlı hər dəfə bəyanatdan-zaddan gup-puldadırlar. Amma onları ciddiyyə almaq olmaz.

Beləliklə, hazırda müxalifət düşərgəsində yaranmış durumu nəzərdən keçirdikdə, aydın olur ki, siyasi partiya və blokların heç birinin seçkidə YAP-a rəqib olacaq gücdə namizədləri və siyasi reytingləri yoxdur. Bu səbəbdən də, seçki prosesi müxalifət və onların liderləri üçün ancaq gündəmdə qalmaq və özünü reklam etmək imkanı qazanmaqdan başqa heç nəyə xidmət etməyəcək.

Yaponiyalı bloggerin adı Azərbaycan XİN-in "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılıb

Yaponiya vətəndaşı, müstəqil blogger Natsumi Daizen ölkəmizin Tokiodakı səfirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda N.Daizen Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və Azərbaycan hökumətinin müvafiq rəzilığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyəcəyini bildi-

rib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edən N.Daizen Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal altındaki torpaqlarında yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulayıb. N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.



22 iyun 2017-ci il

Azərbaycanın İtaliyadakı səfiri Ermənistanın xarici işlər nazirinə cavab verib: "Yalanlar yetər"

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibəsində ölkəsini dünyada qaçqınlar, miqrasiya, milli azlıqlar kimi problemlərə həssas yanaşan, multikulturalizm dəyərlərinə sadıq ölkə kimi göstərməyə cəhd edib, habelə Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı danışıqlar prosesi ilə bağlı təhrif edilmiş məlumatlar verib. Erməni nazirin yalanlarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, "Azərbaycan Ermənistanla: "Qaçqınlarla bağlı yalanlar yetər" başlıqlı yazısında Azərbaycan diplomatı bildirir: "20 ildən artıq müddətdir ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymayaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən, Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini hərbi işğal altında saxlayan, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirərək onların qaçqın və məcburi köçkün düşməsinə səbəb olan, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini dağıdan, eləcə də irqi ayrışdırıcı siyasəti səviyyəsində təşviq edərək mono-etnik dövlətə çevrilmiş Ermənistan kimi bir ölkənin xarici işlər naziri olaraq Eduard Nalbandyanın qaçqınların, milli azlıqların problemi, multikulturalizm və sülhdən danışmağa mənəvi haqqı yoxdur".

M.Əhmədzadə əlavə etmişdir ki, Helsinki Yekun Aktına əsaslanaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin dəfələrlə verdiyi bəyanatlar və hazırda danışıqlar masasında olan sənəd münaqişənin mərhələli həllində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal olunmuş rayonlardan Ermənistan qoşunlarının

CORRIERE DELLA SERA / ESTERI

L'Azerbaijan all'Armenia: «Basta bugie sui rifugiati»

L'ambasciatore dell'Azerbaijan in Italia replica all'intervista pubblicata il 10 giugno sul Corriere al ministro degli Esteri dell'Armenia Eduard Nalbandian



In relazione all'intervista al ministro degli affari esteri armeno il Medio Oriente multireligioso in crisi: minoranze a rischio pubblicata in data 10 giugno, vorrei sottolineare quanto segue: Il Sig. Eduard Nalbandian non ha il diritto morale di parlare del problema di rifugiati, minoranze etniche, multiculturalismo e pace, in quanto è ministro degli Esteri di un paese come l'Armenia, che, da oltre 20 anni irrispettoso delle risoluzioni del Consiglio di Sicurezza dell'ONU, commette un'aggressione militare contro l'Azerbaijan, mantenendo sotto occupazione militare il 20% del territorio internazionalmente riconosciuto dell'Azerbaijan, inclusa la regione del Nagorno Karabakh e sette distretti adiacenti, realizzando una pulizia etnica contro 1 milione di azerbaijani, facendoli diventare rifugiati e profughi, distruggendo tutto il patrimonio storico culturale dell'Azerbaijan in quei territori e perseguendo una politica di discriminazione razziale a livello di stato che ha convertito l'Armenia stessa in uno stato monoetnico.

çıxarılmasını nəzərdə tutur. "Lakin Ermənistan bu çağırışlara məhəl qoymur və münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağıraraq Minsk qrupu həmsədrlərinin bəyanatlarını təhrif etməkdən belə çəkinmir",- deyir Azərbaycan diplomatı bildirib.

Substantiv danışıqların həmsədrlərin qeyri-məqbul hesab etdikləri "status-kvo"-nun dəyişdirilməsini yeni, işğal olunmuş Azərbaycan ərazilərindən

Ermənistan qoşunlarının çıxarılması da daxil olmaqla, kompleks tədbirləri ehtiva etdiyini bildiren Azərbaycan səfiri yazısını bu fikirlərlə tamamlayır: "Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaqdan, münaqişənin həllinə nail olunması və regionda davamlı sülhün təmin olunması üçün hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməlidir".



Üç marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

Üç marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib. Nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxeminə müəyyən dəyişikliklər edilməsi məqsəduyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

M.Ağayev qeyd edib ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində gedəcək. 38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrək Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq. "Metronun "Azadlıq prospekti" stansiyasından "Baksoylu" adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə "Koroğlu" metro stansiyasına hərəkət edəcək", - deyir M.Ağayev vurğulayıb.



Bakı rusiyalıların səyahət etməsi üçün ən populyar şəhərlərdən biridir

Bakı bu yay rusiyalıların səyahət etməsi üçün yaxın xarici ölkələrin ən populyar şəhərlərindən biri sayılıb. Bu barədə məlumatı "TurStat" analitik agentliyi yayıb. Mehmanxanalarda nömrələrin, habelə turların onlayn rejimdə sifariş verilməsi sistemlərinin inoformasiyası göstərib ki, 2017-ci ilin iyun-avqust aylarında səyahətlərin ən çox can atdıqları üç şəhər Astana, Bakı və Minskdir. On ən populyar şəhər sırasına Daşkənd, Almatı, Bişkek, Kiyev və Aşqabad da daxildir. Siyahıdakı şəhərlər arasında yaşamaq üçün ən bahalı Astanadır. Bu şəhərdə turistlər hər gün adambaşına təqribən 80 dollar xərcləyirlər. Bütçə baxımından ən əlverişli şəhər isə Aşqabaddır. Türkmənistanın paytaxtında bir otel nömrəsi orta hesabla 30 dollara başa gəlir. Mayın sonlarında məlum olub ki, Azərbaycanın Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort sayılıb.

Politoloq: "Ermənistan kriminal avtoritetlər hazırlamaqla məşğuldur"

"Azərbaycan Müdafiə Nazirliyinin bir diversanın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatı erməni tərəfdən iki saxta qurum təkzib edir. Lakin mən bizim nazirliyin yaydığı məlumata inanıram. Ona görə yox ki, Müdafiə Nazirliyi bizim qurumdur, ona inanmalıyam. Səbəbi odur ki, Ermənistanda ordu yoxdur, düşmənin ordusu avtoritet və kriminaların bazasına çevrilib". SİA-nın xəbərinə görə, bunu politoloq Mübariz Əhmədovlu dünən keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan rəhbərliyinin ordu ilə deyil, kriminal elementlər, korrupsiya və digər işlərlə məşğul olduğunu deyən politoloq bildirib ki, hətta Ermənistan rəhbərliyi tərəfindən həbsxana qanunları da qəbul olunur: "Ermənistan MN ordu quruculuğu ilə məşğul deyil, kriminal avtoritetlər hazırlamaqla məşğuldur. Ona görə hərbi rəhbərlik tez-tez dəyişdirilir. Lakin bu o demək deyil ki, Ermənistan ordusunda vəziyyət 3-5 il ərzində normallaşacaq". Politoloq əlavə edib ki, Ermənistan ordusu başıpozuq dəstə olduğunu beynəlxalq aləmə çatdırmalıdır. Məlumat üçün nəzərinə çatdırmaq ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşməne qarşı görülən qabaqalıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Bakı Beynəlxalq Avtovağzal bayram günlərində sərnişindəşmaya 200 ehtiyat avtobusu cəlb edəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşından gələn Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. O bildirib ki, Bakı Avtovağzal qarşından gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Belə ki, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram əfəsinə yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsinə təmin etmək məqsədilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub. Y.İsakovun sözlərinə görə, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirilirdi halda, bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir. İlboyu olduğu kimi, bayram əfəsinə də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.

Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında

Fransada yeni prezidentin seçilməsi ilə rəsmi Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə informasiyalar yayılmağa başladı. Qısa müddətdə aydın oldu ki, Emmanuel Makron həqiqətən də siyasətdə öz dəst-xətti olan adamdır. Onun Rəcəb Tayyib Ərdoğan və Donald Trampa olan görüşləri bu nəticəni çıxarmağa əsas verir. Son olaraq Fransa prezidenti Vladimir Putinlə üç saatlıq müzakirələr aparıb. Ekspertlər tərəflərin hansı razılıqlar əldə etdikləri ilə ciddi maraqlanıblar. Hələlik bununla bağlı konkret bir nəticə olmadığı barədə ortaq bir qənaət vardır. Lakin V.Putinin ciddi bir siyasi rəqiblə üzləşdiyini Rusiya KİV-i açıq yazır. Ekspertlər E.Makronun təmsalında Avropanın yeni ruhlu və qətiyyətli bir liderə malik olduğu qənaətindədirlər. Lakin onun yolun hələ başlanğıcında olduğunu da unutmaq doğru deyil.

“Avropanın xilaskarı”: Makronun liderlik keyfiyyətləri və Putin

Fransanın yeni seçilmiş prezidenti siyasətçi imicini uğurla formalaşdırır. NATO ölkələri başçılarının və “G7” üzvü olan dövlətlərin rəhbərlərinin görüşündə davranışı və fikirləri ilə ekspertlərin diqqətini çəkib. E.Makronun sözün həqiqi mənasında Avropanın siyasi ümidi ola biləcəyi təəssüratı genişləndir. Bu cür obrazın Vaşinqtona da sərf etdiyini demək mümkündür. Çünki Amerika Almaniyasının liderlik ambisiyalarından ehtiyatlanmağa başlayıb. “G7”nin İtaliyadakı görüşündə Donald Trampın özünü bir qədər qeyri-adi aparmasının psixoloji səbəblərdən biri bundan ibarətdir.

Donald Tramp Angela Merkel ilə söhbətində “almanlar çox pisdirlər” kimi ifadə işlədib. A.Merkel isə “uyğunsuz sözdür” deyə cavab verib, lakin bir gün sonra Münxendə “Almaniya artıq Amerika və Böyük Britaniyanın dedikləri ilə oturub durmayacaq” fikrini bəyan edib. Deməli, artıq Vaşinqton nəinki dünyaya, heç Avropaya iradəsini diqtə edə bilmir.

Bunların fonunda ABŞ prezidentinin NATO zirvəsində Çernoqoriyanın baş nazirinə qarşı etdiyi qeyri-diplomatik jestin cavabını “G7”lərin görüşündə E.Makronun alması ekspertlərin marağına səbəb olub. Fransanın yeni prezidenti D.Trampa qarşı olan jestləri ilə söz sahibi olduğunu, müstəqil davranacağını nümayiş etdirdi. Avropada A.Merkelə alternativ ola biləcək yeni lidermi yetişir?

Məhz bu cür imicin fonunda Rusiya prezidenti Vladimir Putinlə Emmanuel Makronun görüşünə ekspertlər və siyasi dairələrdən maraq böyük idi. Fransanın 39

yaşlı dövlət başçısının diplomatik danışıqlarda böyük təcrübəsi olan rus liderlə müzakirəsi necə keçəcəkdi? Artıq Rusiya KİV-i heyretini gizlətmir. Doğrudan da E.Makron “tələbkar dialoq” qura bilib. Onun Putinlə görüşü təqribən üç saat davam edib! Görüşdən sonra jurnalistlərə verilən brifinqdə də Fransanın prezidenti kifayət qədər qətiyyətli, müstəqil mövqeli və dəqiq fikirlər ifadə edən lider təsiri bağışlayıb. Rusiyalı jurnalistlərin təbirincə deyilsə, V.Putinin ona etiraz edə biləcək halı qalmamışdı.

Rusiya və Fransa prezidentlərinin müzakirə etdikləri mövzular da kifayət qədər geniş məsələlərə aid olub. Onlar Aİ-Rusiya münasibətlərini, Suriya, Ukrayna, Şimali Koreya və başqa aktual beynəlxalq problemləri müzakirə ediblər. Bu məsələlər üzrə hansısa konkret razılığın əldə edildiyindən bəhs edilmir. Əsas məqam tərəflərin fikir mübadiləsi aparmaq, öz mövqelərini aydın ifadə etmək və qarşılıqlı fayda verə biləcək qərarlar qəbul etməyə yaxınlaşmaqdan ibarət olub. Lakin real olaraq tərəflər öz mövqelərini saxlayıblar. Bu, nəyi ifadə edə bilər?

Hər şeydən önce, Fransa Avropanın lider dövlətlərindən biri olduğunu sübuta yetirməyə çalışıb. Böyük Britaniyanın Aİ-dən çıxmaq istəyi fonunda Fransa-Almaniya tandemindən çox danışılır. Lakin, eyni zamanda, Berlin təkbaşına liderlik iddiasını açıq ifadə etməkdədir. Paris bununla qətiyyətli razılışmır. E.Makron Fransanın əsas söz sahibi olduğu Avropa qurmaq fikrini seçki marafonunda vurğulayıb. Onun bir sıra şərtləri var ki, əməl edilməyə təşkilatın taleyi ilə bağlı məsuliyyət daşımayacağına qeyd edib.

Bununla bağlı E.Makronu Av-



ropanın xilaskarı kimi görürlər. Deməli, hansısa məqamlarda E.Makronun nüfuzunun yüksəlməsi Almaniyanın kölgəyə salınmasına səbəb ola bilər. Bu o deməkdir ki, Makron-Merkel rəqabəti qızılaşa bilər. Görəsən, V.Putin bu fürsətdən yararlanmaq arzusuна düşübümü? Bizcə, gözələnən haldır, çünki Moskva Aİ-də fikir ayrılığının və rəqabətin güclənməsində maraqlıdır. Hansı tərəf güclü olsa, onun Rusiyaya ehtiyacı çox olacaq. Kreml bunu bildiyindən həm Merkel, həm də Makronla oynaya bilər.

Bu mənada Moskva üçün “MM” (Makron-Merkel) ayrıca hədəfdir. Versalda Putinin Makronla aktual beynəlxalq məsələləri uzun müzakirə etməsi bu kontekstdə təsadüfi deyil. Fransa prezidentinin “mən terrora qalib gələcəyəm” kimi ifadə işlətməsinə Rusiyanın dövlət başçısı da incə diplomatik münasibət bildirməklə reallığı unutmamağı diqqətə çatdırıb. V.Putin deyib ki, Fransa Amerikanın başçılıq etdiyi koalisiyaya daxildirsə, nə dərəcədə müstəqil addım ata bilər? Bu o anlama gəlir ki, iki liderin təkbətək görüşündə Rusiya prezidenti Suriya məsələsində Moskva ilə birgə hərəkət etməyi təklif edib. Lakin E.Makron bunu qəbul etməyib. Əvəzində, Fransa ABŞ-dan da müəyyən məsafə saxlamaq fikrində olduğunu nümayiş etdirib.

Fərqli yanaşmalar: ortaq mövqenin yoxluğu

Ancaq bu cür mövqə daha çox terrorla mübarizədə əngəllərin yaranma biləcəyindən xəbər verir. Çünki böyük dövlətlər öz maraqlarını, ümumiyyətlə, terrorla mübarizə maraqlarından üstün tutmaqdadırlar. Həmin aspektdə Putin-

Makron görüşməsindən terrorla mübarizədə yeni bir nəticənin alınmadığı qənaətinə gələ bilərik.

Eyni fikir Ukrayna ilə əlaqədar aparılan müzakirələr barədə demək olar. Paris və Moskva Minsk danışıqlarının nəticələrini fərqli izah etməkdədirlər. “Normand dördlüyü” çərçivəsində Fransa Moskvanın müəyyən şərtlərə əməl etmədiyini vurğulayıb. O cümlədən Şərqi Ukraynadakı və Krimdəki separatçılara dəstəyin kəsilməsini tələb edir. Moskva isə bunu qəbul etmir və söhbəti yerlərdəki siyasi qüvvələrlə aparmağı və rəsmi Kiyevi konstruktiv mövqeyə gətirməyi tələb edir.

Belə çıxır ki, E.Makron Rusiya ilə münasibətlərdə Avropa İttifaqının maraqları çərçivəsində davranmaqdadır. Bu kontekstdə onun Rusiya KİV-i haqqında dedikləri də ekspertlərin diqqətindən yayınmayıb. O, Rusiya KİV-ini seçki qarargahına buraxmamasının səbəbini belə izah edib: “onlar yalan yazırlar”!

Bu, kifayət qədər ciddi ittihamdır və Moskvanın Fransadakı seçkiyə təsir göstərmək planının olmasını dolayısı ilə təsdiqləməkdir. Əslində, rəsmi Paris artıq bəyan edib ki, Kreml seçkiyə ciddi təzyiqlər etməyə çalışıb, lakin Fransa müdafiə oluna bilib. Təbii ki, vəziyyət təqdim olunduğu qədər sadə deyil. Hətta Fransa-Rusiya münasibətlərinin tarixi ilə bağlı liderlər mübahisə ediblər. E.Makron xatırladı ki, 300 il bundan əvvəl I Pyotr Parisə “böyük krallığın dünyanı heyretləndirən sirlərini öyrənməyə gəlmişdi”. Bundan istifadə edərək Rusiya dövlətçiliyi modernləşdi, inkişaf etdi. V.Putinin indi Versalda I Pyotra həsr edilən sərgidə iştirak etməsi bütün bunlara görə təsadüfi deyil.

Vladimir Putin bu fikrə dərhal reaksiya verərək, iki ölkə arasın-

da münasibətlərin tarixinin 300 ildən çox olduğunu və I Henrixin həyat yoldaşının Yaroslav Mudri-nin qızı Anna olmasını vurğulayıb. Müasir mərhələdə də İspaniyada elitani təşkil edən nəsillərdən birinin kökü Annaya gedib çıxır. Fransada da onlar uzun illər idarəetmədə olublar. Tarixlə bağlı bu cür mübahisələr fonunda Makron-Putin görüşməsinin asan keçmədiyini haqqında ekspertlər fikir bildirirlər.

Beləliklə, V.Putinin Fransaya səfəri zamanı E.Makronla aktual beynəlxalq məsələlərlə bağlı apardıqları müzakirələrdən ekspertlər müəyyən qənaətlər əldə edirlər. Belə məlum olur ki, Fransanın yeni prezidenti avropamərkəzi siyasət aparacaq. O, ayrıca Fransanın Aİ-də rolunu daha da yüksəltmək fikrindədir. Ancaq bunun üçün Brüsselin ciddi islahatlar aparmasını şərt kimi irəli sürür. Bunların fonunda E.Makron hesab edir ki, ciddi qlobal geosiyasi məsələləri Moskvanın iştirakı olmadan həll etmək imkansızdır. Bu səbəbdən Kremlə tələbkar səviyyədə dialoq aparmaq lazımdır. Son nəticədə Rusiyanı Qərbin maraqlarına uyğun mövqeyə gətirmək gərəkdir. Lakin Versalda aparılan danışıqlar göstərdi ki, buna nail olmaq asan deyil.

Eyni zamanda, Fransa Suriya məsələsində daha fəal olmaqda qərarlıdır. Bunun üçün Paris müstəqil addımlar da ata bilər. Həmin məqamı Fransanın Amerika ilə necə razılışdıracağı isə aydın deyil. Çünki rəsmi Vaşinqton artıq Suriya və İraqda özünə bağlı silahlı qruplar formalaşdırır. Parisə belə bir imkan veriləcəkmi? Çətin ki, V.Putin də bu məsələyə isti yanaşsın. Deməli, Emmanuel Makron üçün çətin diplomatik fəaliyyət hələ qabaqdadır.

22 iyun 2017-ci il

“Ordumuzun gücü artıq beynəlxalq aləmdə nəzərə alınır”

“Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, Ulu Öndər hakimiyyətə gələnə qədər ölkəmizdə Müdafiə Nazirliyinin, Azərbaycan Ordusunun sadəcə kağız üzərində adı var idi. Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı və qısa müddətdə orduda vahid komandanlıq bərpə olundu. Müxtəlif siyasi xətlərə, qruplara tabe olan silahlı birləşmələr ləğv olundu və Azərbaycan Ordusu yaradılmağa başladı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. E. Məmmədovun sözlərinə görə, hazırda ordumuzun inkişafı, güclənməsi Ulu Öndərin bünövrəsini qoyduğu inkişaf xətinin göstərdiyi istiqamətin davam etdiyini göstərir: “Bu gün Azərbaycan ordusu təkə regionun deyil, dünyanın güclü ordu sıralarında yer tutur. Bunu Azərbaycan demir, bu, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Ötən ilki beynəlxalq hesabatda göstərilmişdi ki, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında 37-38-ci yeri tutur. Yeni dünyanın bu qədər dövlətləri içərisində Azərbaycan ərazisinin və əhalisinin sayına görə o qədər də böyük dövlət olmasa da, ordumuzun gücü artıq nəzərə alınır”. Deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir: “Ordumuz ən müasir silahlarla təmin olunub və özünün gündəlik döyüş hazırlığını artırmaqdadır. Bununla biz heç kimi hədələmir və ya qorxutmuruq. Bu, sadəcə olaraq torpaqlarımızı işğaldan azad etmək, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycan dövlətinin siyasətidir. Təbii ki, biz görülən işlərlə kifayətlənmirik. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, biz ordumuzun gücünü hər gün, hər istiqamətdə artırırıq. Bütün bunları nəzər alaraq əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu hər an öz sözünü deməyə hazırdır”.



“Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, Ulu Öndər hakimiyyətə gələnə qədər ölkəmizdə Müdafiə Nazirliyinin, Azərbaycan Ordusunun sadəcə kağız üzərində adı var idi. Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı və qısa müddətdə orduda vahid komandanlıq bərpə olundu. Müxtəlif siyasi xətlərə, qruplara tabe olan silahlı birləşmələr ləğv olundu və Azərbaycan Ordusu yaradılmağa başladı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. E. Məmmədovun sözlərinə görə, hazırda ordumuzun inkişafı, güclənməsi Ulu Öndərin bünövrəsini qoyduğu inkişaf xətinin göstərdiyi istiqamətin davam etdiyini göstərir: “Bu gün Azərbaycan ordusu təkə regionun deyil, dünyanın güclü ordu sıralarında yer tutur. Bunu Azərbaycan demir, bu, beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Ötən ilki beynəlxalq hesabatda göstərilmişdi ki, Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında 37-38-ci yeri tutur. Yeni dünyanın bu qədər dövlətləri içərisində Azərbaycan ərazisinin və əhalisinin sayına görə o qədər də böyük dövlət olmasa da, ordumuzun gücü artıq nəzərə alınır”. Deputat qeyd edib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir: “Ordumuz ən müasir silahlarla təmin olunub və özünün gündəlik döyüş hazırlığını artırmaqdadır. Bununla biz heç kimi hədələmir və ya qorxutmuruq. Bu, sadəcə olaraq torpaqlarımızı işğaldan azad etmək, dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycan dövlətinin siyasətidir. Təbii ki, biz görülən işlərlə kifayətlənmirik. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, biz ordumuzun gücünü hər gün, hər istiqamətdə artırırıq. Bütün bunları nəzər alaraq əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu hər an öz sözünü deməyə hazırdır”.

BQXK-nın nümayəndələri girovlara baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova İstiP-ress-ə bildirib ki, onlara ailə məlumatı almaq və ailəsinə məlumat çatdırmaq imkanı



yaradılıb və başçəkə BQXK-nın standart proseduralarına uyğun aparılıb. İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkib ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun. Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürüldülər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürüldü. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Dağlıq Qarabağ münaqişəsi - Ermənistanı uçuruma aparan yol

Faktlar, sübutlar və reallıqlar

Müdrük insanların dəfələrlə söylədiyi “Siyasetin ədalətli, siyasetçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur” ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutar-

nistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu olmadığını deyir: “Uzun illər ərzində ardıcıl olaraq Qarabağın qaytarılması planını müzakirə etdikdən sonra, onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil”.

İqor Muradyan Ermənistan parlamentinin vitse-spike-ri, hakim Respublika



lı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır.

Ermənistanın isə tarixən işğalçı ölkə olduğunu təsdiq edən kifayət qədər faktlar var. Bu gün erməni xalqı artıq qaniçən Serj Sarkisyanın işğalçılıq siyasətindən boğaza yığılaraq, “Olum, ya ölüm” dilemması qarşısında qaldığını bildirir. Həmçinin, Dağlıq Qarabağ uğrunda aparılan müharibənin mənasız olduğunu və Sarkisyan kimi faşistin işğalçı niyyətindən əl çəkməsinin vacibliyini deyirlər.

Georgi Vanyan: “Erməni xalqı Ermənistanı işğalçı ölkə hesab etməklə, Azərbaycanın haqlı mövqeyini dərk edir”

Erməni hüquq müdafiəçisi Georgi Vanyan Ermənistanın işğalçı ölkə olduğunu, Azərbaycanın isə haqlı mövqeyini müdafiə etdiyini bildirib: “Təəssüf ki, nə hökumətlərin, nə də ki, dünya ictimaiyyətinin konfliktin həllində heç bir marağı var. Gərək, daxildə yeni proses, mədəni inqilab, beyinlərin inqilabı başlasın. Ancaq nə qədər ki, Sarkisyan hakimiyyətdədir, bu, mümkün olmayacaq”.

İqor Muradyan: “Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu yoxdur”

Siyasi şərhçi İqor Muradyan Ermə-



Partiyasının təmsilçisi Ermine Naqalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması və nə vaxtsa qaytarılacağı barədə səsləndirdiyi ifadəni də xatırladı: “Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıblar ki, Aran Qarabağının torpaqları bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb”.

Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir və bildirirlər ki, 2017-ci il başladığı gündən

bu günə kimi, ölkədə vəziyyət pik nöqtəsinə çatıb. Xüsusilə də, ordu sahəsində. Ekspertlər onu da vurğulayırlar ki, əgər Azərbaycanın 2017-ci il üçün hərbi xərcləri Ermənistanın bütünlüklə dövlət büdcəsindən artıqdırsa, bu ölkə nəyə arxalanır? Eyni zamanda, Ermənistanın xarici borclarının təqribən 5 milyard dollara yaxınlaşması Yerevanı daha çətin vəziyyətə salıb. Erməni ekspertləri ölkənin belə acınacıklı vəziyyətə düşməsinin səbəbini açıqlayarkən, bildiriblər ki, Ermənistan Azərbaycanla müharibə aparmaq qabiliyyətini çoxdan itirib. Sadəcə, havadarlarının dəstəyi sayəsində, hələ ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlaya bilər. Amma bu, o qədər uzun davam edə bilməz. Çünki Ermənistan əhalisi, nəhayət, anlamalıdır ki, Dağlıq Qarabağ

münaqişəsinin mövcud olduğu hər an Ermənistanı uçuruma aparır. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu işğalçı qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan keçir.

Beləliklə, ermənilər Ermənistanın faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdan, korrupsioner rəhbərlikdən öz canını qurtarmaq üçün Sarkisyanın istefasında ısrarlı olmalıdır. Bir də, onu da anlayır ki, Azərbaycanın güclü Lideri və sarsılmaz ordusu var. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan və ölkə Prezidentinin bildirdiyi kimi: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

A.SƏMƏDOVA

Rusiyalı ermənipərəst politoloq ermənilərin canına qorxu saldı

Vladimir Yevseyev: "Azərbaycan Ordusu hər an genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər"

Son bir neçə gündə Qarabağ cəbhəsində baş verən məlum hadisələrdən sonra, eləcə də, bu günlərdə erməni kəşfiyyat-təxribatçı qrupunun aşkarlanaraq məhv edilməsi, o cümlədən, kəşfiyyatçılarından birinin də ələ keçməsi Ermənistanda qorxu və təlaş yaradıb. Sosial şəbəkələrdə yazılan statuslardan da aydın şəkildə görünür ki, Qarabağ cəbhəsində, həmçinin, Azərbaycanla sərhəddə xidmət keçən erməni əsgərlərinin ölüm riskləri kifayət qədər artıb. "Qarabağa getdinsə, demək, geriye tabutun dönəcək" tipli statuslar isə həddindən artıqdır. Artıq hərbi xidmət yaş çatmış erməni gənclərin valideynləri müxtəlif vasitələrlə övladlarının əsgər olmasının qarşısını almağa çalışırlar. Bu xof, əslində, ötən ilin apreldən düşmən tərəfinin canına vəlvələ salsa da, indiki məqamda müharibə riskinin artması ölkədəki vəziyyəti daha da gərginləşdirməkdədir.

"Azərbaycan tərəfindən aparılan hərbi siyasət hələ ki, Ermənistan tərəfindən adekvat olaraq cavablandırılmır"

Uzun müddətdir ki, bilavasitə, Sarkisyan rejiminin nəzarətində olmayan bir sıra müstəqil erməni media qurumları ya öz politoloqlarının, ya da xarici siyasi şərhçilərin rəy və fikirlərini tirajlayaraq, vəziyyətin nə qədər gərgin olduğunu xalqa çatdırır. Xüsusilə, ermənipərəstlikləri ilə seçilən bir sıra rusiyalı politoloqların da fikirlərini öyrənən ermənilər həmin şərhələrdə öz xeyirlərinə yönəlmiş ən kiçik fikirləri belə almağa çalışsalar da, buna müyəssər olmurlar. Daha dəqiq desək, hətta ermənilərin mövqeyindən çıxış edən rusiyalı analitiklər də ermənilərin mövcud vəziyyətinə müsbət don geyindirəcək qədər fikirlər öne sürə bilmirlər.

Onlardan biri də MDB ölkələri institutunun direktor müavini, hərbi ekspert Vladimir Yevseyevdir. Onun Ermənistanın birinci informasiya saytına verdiyi açıqlamasında və proqnozlarından anlamaq olar ki, son günlər Qarabağla

sərhədyanı bölgələrdə baş verən insidentlər, insan itkilərinin artması gözlənilən yeni müharibənin nişanələridir. "Artıq bir ildir ki, Azərbaycan genişmiqyaslı hücum keçmək imkanlarını nümayiş etdirir"-deyə qeyd edən V.Yevseyevə görə, Azərbaycan tərəfindən aparılan hərbi siyasət, hələ ki, Ermənistan tərəfindən adekvat olaraq cavablandırılmır və Bakıda ərazilərin ələ keçirilməsinə (sitat onlarıdır-R.N.) olan ümid getdikcə daha da artır. Sİ-TAT: "Bununla onlar (Azərbaycan) Dağlıq Qarabağ problemini kökündən həll edəcəklərinə inanırlar. Belə bir vəziyyətdə erməni tərəfi, nəinki müdafiə, eləcə də, hücum anına hazır olmalıdır".

"Əks halda, Azərbaycanın zərbələri sonsuz olacaq"

Əlbəttə ki, düşmən tərəfi öz zəifliyini heç bir halda etiraf etməz, ancaq rusiyalı hərbi ekspert erməni ordusunun bu məsələdə gücsüzlüyünə işarə edərək, heç bir tədbirlərə əl atmadıqlarına işarə edir. Sİ-TAT: "Birincisi, Azərbaycan



can tərəfindən endirilən hər bir zərbəyə hərbi güclə cavab vermək lazımdır. Əks halda bu zərbələr sonsuz olacaq... İkincisi, hesab edirəm ki, 2016-cı ilin aprelinde baş verənlər yenidən təkrarlanacaq. Çox mümkündür ki, Azərbaycan artıq bu il nəhəng miqyaslı hərbi əməliyyatlara başlamaq cəhdini ortaya qoyacaq, hazırkı məqamdakı fəaliyyətləri isə, buna hazırlıq kimi qiymətləndirilməlidir".

"İlk növbədə, ABŞ və Rusiya ilə iş aparmaq lazımdır"

Bütün bunlar, sadəcə, boş-boşuna deyilmiş fərziyyə və xülyələrdir və ermənilər də yaxşı bilirlər ki, eger yeni savaş meydana çıxarsa, onlar daha çox ərazilərini itirmiş olacaqlar. Yəni Azərbaycan Ordusu işğal altında qalan digər ərazilərimizi də qısa müddətdə düşmən tapdağından azad edəcək. Çünki hazırkı mövqələrimizdən düşmən tərəfinin kilometrələri içi, hətta arxa cəbhəsi ən müasir silahlarımızla hədəfə alınıb. Ona görə də, Vladimir Yevseyevin ermənilərə xoş gəlmək üçün işlətdiyi bu ifadələrini yalnız boğazdan yuxarı sözlər kimi qiymətləndirmək olar.

"Müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq"

Bütün bunlara rəğmən, Yevseyev əminliklə deyib ki, Azərbaycanın Türkiyə ilə olan çoxşaxəli əlaqələri Ermənistanı çətin vəziyyətdə qoyur. "Müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq"-deyə qeyd edən politoloq və hərbi ekspertin sözlərinə görə, Rusiya Türkiyə ilə aparılan danışıqlarda Türkiyənin Qarabağ məsələsinə müdaxiləsinə məhdudlaşdırılmalıdır. Lakin Yevseyev özü də yaxşı bilir ki, Türkiyə heç vaxt Azərbaycanı dar ayaqda qoymayıb və bundan sonra da, nəyin bahasına olursa-olsun, qoymayacaq. Çünki Azərbaycan Türkiyənin çətin vəziyyətlərində daim yanında olduğunu bəyan edib. O, fikirlərinin sonunda, bir daha vurğulayıb ki, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamağa tam olaraq hazırdır.

Beləliklə, hətta ermənilərə ürək-dirək verməsinə baxmayaraq, bu kimi politoloqların rəylərindən də kifayət qədər nəticə çıxarmaq mümkündür ki, Ermənistan xalqını müharibə xofundan çıxara bilməyən hakimiyyət çətin və çixılmaz duruma düşüb.

Rövşən NURƏDDİNOĞLU

Türkiyədə 3,5 milyon qaçqın məskunlaşdırılıb və onların sosial rifahının təmin olunmasına 25 milyard dollar xərclənib

Türkiyə hökuməti təxminən 3,5 milyon qaçqını qəbul edib və onların sosial rifahının təmin olunmasına 25 milyard dollar vəsait xərcləyib. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə hökumətinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən 40-a yaxın jurnalistlə görüşündə Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib.



O bildirib ki, Türkiyə 30 ildir PKK terror təşkilatı ilə mübarizə aparır. Son illərdə isə daha böyük bəla - İŞİD terror qruplaşması peyda oldu. Ötən il iyulun 15-də isə Fəthullahçı terror təşkilatı (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhd etdi. Onlar ölkə Prezidenti və Baş nazirini öldürməyə cəhd göstərdilər. Lakin Türkiyə xalqın dəstəyi ilə bu bələdan qurtula bildi. Hökumət həmin terror qruplaşmaları ilə ciddi mübarizə aparır. "Hazırda Türkiyədə 3,5 milyon qaçqın məskunlaşdırılıb. Qaçqınlar üçün hər cür şərait yaradılıb və onların həyat şəraiti ölkə vətəndaşlarından fərqlənmir. Həmin qaçqınların sosial rifahının təmin olunmasına Türkiyə hökuməti 25 milyard dollar vəsait xərcləyib", - deyərək M.Akarca əlavə edib. Qeyd edərək ki, Azərbaycandan olan bir qrup media nümayəndəsi də həmin heyətə daxildir. Jurnalistlər səfərin ilk günündə İstanbulun tarixi və turistik yerləri ilə tanış olub, daha sonra Ankarada Türkiyənin xilaskarı, böyük dövlət xadimi Mustafa Kamal Atatürkün məzarını - Anıtkabir abidəsini ziyarət ediblər. Media nümayəndələri Ankarada Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Komitəsinə də (AFAD) baş çəkəcəklər. Səfərin sonrakı günlərində media nümayəndələri qaçqınların məskunlaşdığı Kahramanmaraş, Osmaniye və Şanlıurfa şəhərlərinə səfər edəcək, həmçinin də Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanla görüş keçirəcəklər.

Tahir Rzayev: "Ölkəmizin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır"



"Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır".

Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu xeyli üstələyir. Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir.

"Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Bu gün Sumqayıtda müasir, böyük sənaye kompleksi yaradılıb və proses davam etdirilir. Dövlət başçısının qərarları əsasında ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Neftçalada sənaye zonaları və məhəllələri yaradılır. Təbii ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayır. Digər tərəfdən isə ölkəmizdə istehsal olunan məhsulların ixracı məsələləri də diqqət mərkəzindədir. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmi əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir"- deyərək, T.Rzayev qeyd edib.

"Nar" və "Avtostop" radio verilişindən maraqlı təklif

"Nar" və DJ Tural Yusifovun müəllifi olduğu "Avtostop" radio layihəsi müştərk aksiyaya start verdi. Belə ki, həftə içi saat 17:00-dan 20:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri "Nar" tərəfindən xüsusi mükafatlarla təbrik edirlər. Yol hərəkəti qaydaları haqqında biliklərinin sınayan radio dinləyiciləri mobil operatorndan yüksək sürətli 4G-modem və 3 aylıq pulsuz "Turbo 2XL" internet paketi hədiyyə qazanmaq fərsəti əldə edirlər. Nicat Həmidli, Təbriz Nəzirli, İlqar Lətif-zadə, Cümşüd Məmmədov, Bayram Bayramlı və Məhərrəm Cabbarov indiyədək keçirilmiş müsabiqələrin suallarını uğurla cavablandırmış ilk qaliblərdir. Qeyd edək ki, "Nar" ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet sahifəsindən öyrənmək olar. "Azərfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar" hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.



Gəlin birlikdə böyüək

22 iyun 2017-ci il

TƏRS BAXIŞ

Özünü gah "araşdırmaçı jurnalist", gah da "hüquq müdafiəçisi" kimi siyasi müxalifətin "aparıcı fiquru" qismində zorla ictimai rəyə sırımğa çalışan Xədicə İsmayılın son vaxtlar fəaliyyətində yaranmış durğunluq, elə özü tərəfindən də ortaya atıldıqdan sonra, onun yeni ampuada çıxışlar etməsi diqqətləri yenedən ona tərəf yönəldib. Hələ bir



AXCP və Müsavata qarşı oynanılmış oyun indi də "REAL"-a qarşı istifadə edilir

Bu arada, onu da xatırlatmaq olardı ki, hələ bir neçə ay öncə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindəki görüşlərin birinə qatılan X.İsmayıl avropalılara demişdi ki, AXCP və Müsavat rəhbərliyinin hazırladıkları

Xədicə İsmayılın gündəmdə qalmaq planları

AXCP-nin ardınca "REAL"-ın bostanına daş atan "araşdırmaçı jurnalist" özünü çətin vəziyyətə salıb

müddət öncə "siyasi məhbus" siyahısı üstündə "Milli Şura" və Əli Kərimlinin sədri olduğu AXCP funksionerləri ilə didişən X.İsmayılın hədəfinə bu dəfə sədri İlqar Məmmədovun olduğu "REAL" hərəkatı tuş gəlib. Baxmayaraq ki, İ.Məmmədov həbsdədir və onun fəaliyyətini adicəkilən hərəkatın idarə heyətinin üzvü E.Qədirlili əvəzləyir, X.İsmayıl hədəfə aldığı siyasi qurumun "bostanına" hansı "daşın" atılacağını qabaqcadan müəyyənləşdirib.

Xədicə İsmayıl İlqar Məmmədovun azadlığa çıxması üçün yetərli qədər səy göstərmədiklərini iddia edir, hətta sosial şəbəkədə qarşı tərəfi "qorxaq", "tülkü" və "dovşan" adlandıraraq, qıcıqlandırmağa səbəb olur

X.İsmayıl, məhz İ.Məmmədov katından öz siyasi dividendinin artması üçün istifadə edərək, "REAL" rəhbərliyini "topa" tutub. Yeri gəlmişkən, onu da qeyd edək ki, X.İsmayılın əvvəl vaxtlardan "REAL" hərəkatı ilə baxışları üst-üstə düşməyib və zaman-zaman onunla hərəkat üzvləri arasında kəskin qarşıdurmalar yaşanıb. Amma bu dəfə onun planı, deyəsən, öz işinə yararlıdır. O, hazırda hərəkatın fəaliyyət istiqamətini quran E.Qədirlini və digər üzvlərinin İ.Məmmədovun azadlığa çıxması üçün yetərli qədər səy göstərmədiklərini iddia edir.

Yeri gəlmişkən, E.Qədirlinin ötən ayın sonlarında səsləndirdiyi fikir də X.İsmayıl üçün silaha çevrilib. Məsələ ondadır ki, "REAL" hərəkatının fəaliyyətini nəzərdə tutaraq, tələsən yerlərinin olmadığını deyən E.Qədirlili, onu da qeyd etmişdi ki, funksioneri olduğu hərəkat kiçik addımlarla gedir və onların tələsən yerləri yoxdur. Lakin Qədirliliyə görə, "bütün böyük işlər kiçik addımlarla görülür"...

Xədicə İsmayıl İlqar Məmmədovu özünün "siyasi məhbus" siyahısına salaraq, bu yolla xarici təşkilatlardan qrant almaq istəyir

Bu amili silah kimi istifadə edən X.İsmayıl dərhal sözügedən fikirlərə qarşı sosial şəbəkə vasitəsilə münasibət bildirib və "REAL"-çıları tənqid edib. Ancaq bu dəfə ortaya digər amil çıxıb. Daha dəqiqi, E.Qədirlili X.İsmayılı "başı girmədiyi kola burnunu soxmaqda" günahlandıraraq, onun davasının İ.Məmmədovun azadlığa buraxılması deyil, şəxsi dividend maraqları, eyni zamanda, qrant uğrunda mübarizə savaşı aparmasının olduğunu deyib. Yəni belə çıxır ki, X.İsmayıl İ.Məmmədovu özünün "siyasi məhbus" siyahısına salaraq, bu yolla xarici təşkilatlardan qrant almaq istəyir. Buna qədər, "REAL"-ın zərərsizləşdirilməsi üçün müəyyən qabaqçılıq tədbirlərə başlayıb ki, bu da ciddi qarşıdurmalarla müşahidə olunur.

siyahılara inanmasınlar, yalnız onun özü tərəfindən hazırlanan "siyasi məhbus" siyahısı daha səlistdir. Başqa tərəfdən, "araşdırmaçı jurnalist" Ə.Kərimlinin, A.Hacılığın guya hakimiyyətə işlədiklərini də deyərək, onların səmimi olmadıqlarını da iddia etmişdi. Nəticədə, o, hər iki tərəfin üzərində qələbə qazanaraq, xarici donörələri bu məsələdə razı salmağa müvəffəq olmuşdu. Ancaq sonrakı dövrdə, AXCP və Müsavat rəhbərliyi yenedən öz siyahılarını bərpa etməyə nail olmuşdular. Beləliklə, "REAL" hərəkatı öz tərəfindən "siyasi məhbus" siyahısı hazırladığına görə, X.İsmayıl ikibaşlı oyuna girərək, həm "dividend" həm gündəmdə qalmağa, həm də avropalı maliyyə donörünə özünü fəal göstərməyə cəhd edir. Çünki bu ərazilərdə "REAL"-ın idarə heyətinin sədri E.Qədirlili, artıq bir neçə dəfə ABŞ-ın Azərbaycandakı səfirliyinin hündəvələrində görünüb. Əlbəttə, X.İsmayıl bunu bildiyi üçün əməli fəaliyyətə keçərək, AXCP və Müsavatın ardınca, indi də qarşısına çıxan "REAL"-ı oyundan təcrid etməyi planlaşdırır. Ancaq "REAL"-ın da boş dayanacağını düşünmək olmaz. Ən azından, oradakıların X.İsmayılı müqayisədə daha intellektli olduqlarını düşünmək mümkündür. Bu baxımdan, ehtimal etmək olar ki, gah "araşdırmaçı jurnalist", gah da "hüquq müdafiəçisi"ne çevrilən X.İsmayıl özü tərəfindən başladığı bu oyunda da uduzacaq.

Rövşən RƏSULOĞ

Rəsul Quliyev Əli Kərimlini hədəfə aldırdı

Son zamanlar ənənəvi müxalifət daxilində durğunluqlar yaşansa da, ara-sıra qarşılıqlı ittihamlar və didişmələr gündəmə çıxmaqda davam edir. Bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin etibar etdiyi 15 nəfər gənc istefa verərək, Rəsul Quliyevin lideri, Ağasif Şakiroğlunun isə sədri olduğu "Gələcək Azərbaycan Partiyası"na qoşulduqlarını bəyan ediblər.



Yaranmış vəziyyətlə bağlı AXCP və "GAP" tərəfdarları sosial şəbəkələrdə bir-birilərini tənqid edir, ittihamlar irəli sürürlər. AXCP sədri Ə.Kərimli yenə də eyni ampulada çıxış edərək istefa verənlərin çoxunun partiya üzvü olmadıqlarını, "GAP"-ın qəsdən siyahını genişləndirmək üçün bu cür taktiki gediş etdiyini iddia edir. Əks-düşərgə isə, onların dediklərini tənqid edir.

Ağasif Şakiroğlu: "Əli Kərimli partiyadaşlarını şantaj etməklə ətrafındakıları saxlamaq istəyir"

"GAP"-ın sədri A.Şakiroğlu baş verən hadisələrlə bağlı açıqlamasında üç ay öncədən AXCP və "Milli Şura"nın onlara qarşı kampaniyaya start verdiklərini bildirdi: "Mart ayından etibarən AXCP rəhbərliyinə yaxın olan şəxslərin, həmçinin, "Milli Şura" adlanan qurum bütün resurslarını "Gələcək Azərbaycan Partiyası"na, mənə və xüsusilə də, R.Quliyevə qarşı yönəldərək, olduqca primitiv və özlərinin üslubunda murdar bir kampaniya aparırlar. Son günlər isə AXCP daxilində olan bir sıra gənclərin onları tənqid edərək, rəhbəri olduğu partiya qoşulmaları onlarda xüsusi narahatçılıq yaradıb".

A.Şakiroğlu onu da bildirib ki, Ə.Kərimli həmişə olduğu kimi, yenə də partiyadaşlarını şantaj etməklə, ətrafında saxlamaq istəyir. Bu da mənasızdır: "Kiminsə arxasında gizlənərək yazı yazıb, başqa bir insan adından yaymaq Ə.Kərimli xüsusiyəti və əxlaqıdır". Fərqlilik Ə.Kərimliyə məxsusdur. Çünki keçmiş ləkəli olan Ə.Kərimli həmişə narahat olacaq. Çünki AXCP sədri digər müxalifət liderlərinə qara yaxmaqla müxalifətdə monopolist olmasını təmin etmək yolu seçib. Düşünür ki, müxalifəti monopoliyaya ala bilirsə, bu gün əlinə oynadığı "5-ci kolon"un rəhbərindən daha çox bəxşiş alacaq. Bu səbəbdən də, bu eybəcər yolu davam etdirir. Ə.Kərimli yazıb, başqalarının adından tirajladır ki, sən demə, "Rəsul Quliyev hakimiyyətin adamıdır və hakimiyyətə işləyir"... Adama deyən lazımdır ki, ay insan, bəs belə idisə, 2005-ci ildə Rəsul Quliyevlə eyni siyasi blokda, bərabər statusda sən nə gəzirdin?".

"GAP" sədri istefaların davamlı olacağını da bildirib və vurğulayıb ki, Ə.Kərimli kimi siyasetdə cılız insanlar "müxalifət liderliyinə" iddialıdır, çünki qürursuzdur.

Rəfiqə HÜSEYNOVA

Müxalifət partiyalarını növbəti istefa dalğası gözləyir

Tahir Kərimli: "Sırası üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəməirlər"

Son günlər müxalifətdaxili qarşıdurmalar fonunda diqqətçəkən əsas mövzulardan biri də partiyalarda istefaların baş verməsidir. Xüsusilə də, AXCP-dən 15 gəncin ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin lideri olduğu "Gələcək Azərbaycan Partiyası"na transfer etməsi Əli Kərimlinin rəhbərlik etdiyi təşkilat daxilində ciddi böhranın olduğundan xəbər verir.



Bütün bunlara əsaslanaraq, onu qeyd etmək olar ki, bu gün müxalifət təmsilçiləri sosial bazalarını tamamilə itiriblər və xalqın da bunlara heç bir inamı yoxdur. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin dağılması real görünür, çünki partiya sədrləri müstəqil deyillər, hansısa

xarici fondların təmsilçilərindən asılıdırlar: "Ümumiyyətlə, bu gün insanlar nəyə inanırlar: ideologiyaya, təşkilata, yoxsa liderə? Amma müxalifətdə bu gün bu sadalananların heç biri yoxdur. Belə olan halda da, müxalif partiyalarda vaxtaşırı istefalar baş verir. Bu gün, demək olar ki, müxalifət partiyaları təşkilat kimi aşınıblar, yeni zəifləyərək,

lazımsız quruma çevriliblər".

T.Kərimlinin sözlərinə görə, sırası üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəməirlər: "Belə olan halda da, müxalifət düşərgəsində olan şəxslər istefa verərək, oradan uzaqlaşsınlar. Çünki bu cür təşkilatla, liderlə və ideologiya ilə ortaq olmaq və talelərini bağlamaq istəməirlər".

"Zaman-zaman Müsavatda, AXCP-də və digər partiyalarda istefalar baş verir və bunun səbəbi də partiya sədrlərinin yanlış siyasəti ilə əlaqələndirirlər. Sizcə, nəyə görə bu partiya sədrləri səhvlərindən və yanlış siyasətlərindən nəticə çıxartmırlar" suluna cavab olaraq, T.Kərimli bildirdi ki, bu gün müxalifət partiya sədrləri özlərinin apardıqları yanlış siyasətlərindən heç bir nəticə çıxartmaq istəməirlər: "Parti-

yaların formalaşmasında və güclənməsində lider birbaşa məsuliyyət daşıyır. Yeni partiyanın adından danışır və onu təmsil edir. Ümumiyyətlə, demək olar ki, lider partiyanın fəaliyyətini koordinasiya etməlidir, liderin qurşağı gen olmalıdır, hətta müxalifət düşərgəsini təmsil edən həmin lider partiya daxilində bir-biri ilə münaqişə aparan partiya üzvlərini ortaq məxrəcə gətirərək, məhrəbanlıq yaratmalıdır. Amma təəssüflər olsun ki, müxalifətdə sadaladıqlarımın heç biri yoxdur. Əksinə, həmin müxalifət partiya sədrləri ancaq özlərinin şəxsi ambisiyalarını düşünürlər. Özlərini bir lider kimi apara bilmirlər. Ona görə də, belə bir vəziyyət yaranır. Eyni zamanda, müxalifət liderlərinin yanlış siyasətlərindən nəticə çıxarmaq istəməmələrinin əsas səbəbi də, o postu daimi tutmaq imkanını hər zaman götür-qoy etmələridir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu baxımdan, onların əsas niyyətləri və fəaliyyətləri zəbt etdikləri sədrlik kreslolarını əldən verməkdir".

GÜLYANƏ

Dünyada gedən demokratik proseslər güclü hüquqi dövlətin, bazar iqtisadiyyatının, azad vətəndaş cəmiyyətinin quruculuğu ilə qarşılıqlı əlaqədə gerçəkləşə bilər. Belə bir şəraitdə insan hüquqları və azadlıqları daha etibarlı tərzdə təmin oluna bilər. Məhz bu amilləri diqqətə çatdıran Qərb tədqiqatçısı Robert Dahl yazır: "Son 200 il ərzində bazar iqtisadiyyatı digər iqtisadiyyat formalarının hər hansı birindən qat-qat çox firavanlıq gətirib. Beləliklə, qədim müdrik kəlamı başqa şəkildə ifadə etməklə deməkdə haqlıyıq: bir halda ki, bütün demokratik ölkələr - bazar iqtisadiyyatlı ölkələridir, bazar iqtisadiyyatlı ölkələr, isə, bir qayda olaraq, firavan yaşayır, deməli, onda müasir demokratik ölkə - varlı ölkədir.

Demokratik quruluşlu ölkələrin qeyri-demokratik sistemlər qarşısında, adətən, başqa iqtisadi üstünlükləri də olur. İlk növbədə, demokratik ölkələr öz vətəndaşlarının təhsilə olan meyilini həvəsləndirir, bilikli zəhmətkeşlər isə elmi-texniki tərəqqiyə və deməli, iqtisadi yüksəlişə kömək edir. Bundan əlavə, demokratik ölkələrdə qanunlara daha ciddi riayət olunur, məhkəmələr daha müstəqildir, əmlak hüquqları daha yaxşı qorunur, müqaviləvi öhdəliklər şərtsiz yerinə yetirilir, iqtisadi proseslərə hökumətin və ya özbaşına hərəkət edə biləcək siyasətçilərin müdaxiləsi az inandırıcıdır. Nəhayət, müasir iqtisadiyyatın effektivliyi bir çox cəhətdən informasiya mübadiləsindən asılıdır, demokratik ölkələrə gəldikdə isə, kommunikasiya "sədləri" qat-qat aşağıdır. İnformasiyanı axtarmaq və vermək, informasiya mübadiləsi aparmaq qeyri-demokratik rejimli ölkələrin çoxunda olduğundan asan və xeyli təhlükəsizdir".

R.Dahl bununla bazar iqtisadiyyatının demokratiya üçün xeyli baha başa gəldiyini, müəyyən problemlər yaratdığını göstərir: "Çünki o, əmlak bərabərsizliyi yaradır, bu isə, ona gətirib çıxara bilər ki, demokratik ölkənin bütün vətəndaşlarının tam siyasi bərabərliyinin bərqərar olması çətinləşir. Azərbaycan siyasətşünası Elşən Nəsimov dövlət, demokratiya və insan haq-

normaları aşan, yeni yeni normalar yaradan bir kateqoriya və kriyeriyadır.

5. Demokratiya varsa, qanun da var, hüquq da mövcuddur. Demokratiya insan haqlarının məhsuludur. İnsanlar öz haqlarını ifadə etmək məqsədilə konstitusiyalar, qanunlar və qaydalar yaradırlar. Bununla da, öz demokratik hüquqlarını təsbit etmiş olurlar. Hüquqları qeyri-müəyyənlikdən müəyyənliyə çevirirlər. Hüquqi mexanizmlər hakimiyyət və dövlətin əsaslarını meydana gətirir.

6. Dövlətin də demokratik hüquqları, demokratiyadan şaxələnən hüquqları mövcud olur.

7. Demokratiya prinsiplərinə görə, hər kəs eyni hüquqlara malik olur.

8. Demokratik hüquqları insanların dövlətlərini təşkil etmək, dövlətlərinin işində fəal iştirak etmək və dövlət hakimiyyətini formalaşdırmaq hüquqlarıdır.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatı, demokratik hüquqlar, insan hüquq və azadlıqları bərqərar olmuş bu cəmiyyəti isə Ulu Öndər Heydər Əliyev yaratmış, bu gün isə onu dövlət başçısı İlham Əliyev uğurla inkişaf etdirir. Bu yerdə Səlahəddin Xəlilovun sözləri tamamilə yerinə düşür: "Heydər Əliyevin yaratdığı cəmiyyət heç də yeknəsəq, monoton bir şey olmayıb, çox mürəkkəb, daxili ziddiyyət-

əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olundu.

Hüquq elmləri doktoru, professor Ayten Mustafazadə Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının təmin olunmasındakı roluna dair demişdir: "Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil Təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və qurumlarda tədqiqat və təhsil proq-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycanda insan haqları və azadlıqları bazar iqtisadiyyatı və demokratik hüquqlar kontekstində

ları, demokratik hüquqların qarşılıqlı münasibətləri haqqında aşağıdakı qənaətə gəlir:

1. Dövlət olmadan demokratiya bərqərar ola bilməz. Dövlət demokratiyanın tətbiqi, sistemləşdiricisi, qoruyucu və bütövləşdirici elementidir.

2. Hakimiyyət, dövlət, vətəndaşlar və xalq qarşılıqlı vəhdətdədir.

3. Dövlət demokratiyanın yaradıcısıdır.

4. Dövlətin mövcudluğu xalqın demokratik hüquqlarının formalaşmasına və təminatına əsas verir.

5. Dövlət hüququ və hakimiyyət hüququ xalqın təbii hüquqlarının tərkib hissəsidir.

E.Nəsimov demokratik hüquqları aşağıdakı kimi təsnifatlaşdırır:

1. Müasir zamanda fərd dövlətsiz və cəmiyyətsiz yaşaya bilməz. Demokratiya haqlar verir və haqq qazanır.

2. İnsan həyatda, cəmiyyətdə normal ölçülərlə və qaydalarla yaşayır.

3. Dövlət özü normaların, hədlərin, ölçülərin və qaydaların nəticəsidir.

4. Demokratiya həm məhdudların tətbiq edilməsi zərurətini ortaya qoyan (norma və qaydalar özü cəmiyyəti meydana gətirir), həm də

ləri olan və bununla da, cəmiyyətin bütün təbəqələrinin düşüncə və mənafeələrinin təmsil olunmasına imkan verən bir cəmiyyətdir. Plüralizm əsl demokratiya zəminində qurulmuş bir cəmiyyətdir. Onun hərəkətverici qüvvəsi də öz içindədir, əksliklərin toqquşmasından, daxili ziddiyyətlərin həllindən heqiqi böyük bir inkişaf prosesi alınır. Heydər Əliyevin yaratdığı stabillik də nə isə donuq bir şey olmayıb, dinamik bir stabillikdir".

Ulu Öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı (13) ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində strateji məqsədlər, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçıların, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə

ramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət olunması və digər mühüm məsələlər nəzərdə tutuldu. Bu gün tam əminliklə söyləmək olar ki, qeyd olunan proqramda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir. Ölkəmiz ölüm hökmünün ləğvinə münasibətdə də dünyanın inkişaf etmiş ölkələrinə nisbətən mütərəqqi mövqedədir. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilmişdir. Müqayisə üçün qeyd edək ki, ABŞ-in 38 ştatının qanunvericiliyində ölüm hökmü ləğv edilmədiyindən, bu ölkə Uşaq Hüquqlarına dair Beynəlxalq Konvensiyani hələ də imzalamamışdır".

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsinə səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman Təsisatının yaradılması olmuşdur. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətən-

daş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında Fərmanı, habelə, 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil Təsisatının yaradılması nəzərdə tutulmuşdur. Ombudsman Təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

Ombudsman Institutunun yaradılması, vətəndaşların Konstitusiyaya Məhkəməsinə, o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət imkanı əldə etmələri demokratik dəyərlərin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təsbit olunması istiqamətində atılan növbəti uğurlu addımlardan idi. Bununla da, vətəndaş və siyasi hüquqların, iqtisadi və sosial hüquqların, qaçqın və məcburi köçkünlərin, məhkumların və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ombudsmanın da səlahiyyətinə aid edildi.

A.Mustafazadə bazar iqtisadiyyatı demokratik cəmiyyət və insan haqlarının müdafiəsilə bağlı daha sonra yazır: "Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı dövrdə ölkədə vətəndaşların hüquqlarının təkmilləşməsinə doğru yönəlmiş siyasətin əsaslarını, bu nöqtəyi-nə-

zərdən görülən işlərin xarakterik məzmununu artıq reallaşmaqda olan fəaliyyətin konseptual cizgiləri şəklində bu cür ümumiləşdirmək mümkündür: insan hüquqlarının təmin olunması məqsədilə dövlət siyasətinin asanlaşdırılması; iqtisadiyyatın daxildə və beynəlxalq əlaqələrdə diversifikasiya yolu ilə təşkil edilməsi; dövlət- vətəndaş münasibətlərinin pozitiv "işbirliyi"ni təmin edən hüquqi bazanın təkmilləşdirilməsi; insanın ləyaqətini, şəxsiyyətini və onun bütünlükdə, mənəvi ələmini ehtiva edən hüququnun təmin edilməsi və siyasətin bu istiqamətlərə yönləndirilməsi; Azərbaycan xalqının humanist imicinin bir daha formalaşdırılması və gələcək nəsillər üçün ali dəyərlərə əsaslanan dövlətin və cəmiyyətin təşkil edilməsi və s".

Azərbaycan Respublikası təkcə böyüklərin deyil, uşaqların hüquqlarının müdafiəsi sahəsində də mühüm uğurlar qazanmışdır. Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın uşaqların problemlərinin həlli sahəsindəki fəaliyyəti, xüsusilə, bütün dünyada etiraf olunur.

Vahid Öməröv,
fəlsəfə üzrə fəlsəfə doktoru

Eynşteynin fizika və Allah haqqında məktubları hərracda 210 min dollara satılıb

Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb. RIA Novosti informasiya agentliyi xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.

Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları David Bom və Maks Borna ünvanlayıb. Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.

Doğuş keçirən qadınların 50-70 faizi psixiatrik problemlər yaşayır

Doğuş qadınların həyatında həqiqətən bir dönüş nöqtəsidir. Ancaq bu hadisənin əvvəli və sonrasında yaşanan bir çox fiziki dəyişiklik ilə paralel bir sıra psixiatrik problemlər də yaşanır.

Psixiatr Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib ki, buna səbəb ananın hormonlarında meydana gələn dəyişikliklərdir. Körpənin məsuliyyəti, yaxşı ana ola biləcəyimi? Bu və digər buna bənzər qorxular, fiziki yorğunluq, uşaqla əlaqədar vaxtında yatmaq, ananın xarici görünüşünün dəyişməsi əsas səbəblərdir. Doğum sonrası depressiyanın ilk əlamətləri doğumdan sonrakı ilk 3-4 gün ərzində qəfildən ortaya çıxa bilər. Doğuş keçirən qadınların 50-70 faizi də bu cür dəyişiklik olduğu müşahidə edilib. Səbəbsiz ağlama istəyi, narahatçılıq, səbirsizlik, sıxıntı, gərginlik hissi ən çox görülən simptomlardır. B.Mustafayev qeyd edib ki, doğum sonrası depressiyası isə daha ciddidir. Demək olar ki, doğum keçirən hər 10 qadımdan birində dəyişən dərəcədə depressiv əlamətləri ola bilər. Bu xəstəliyin müalicəsi onun şiddətinə görə dəyişir. Depressiya zamanı xəstə olan gənc analara dərman müalicəsi ilə yanaşı, psixoterapiya da tətbiq edilməlidir. Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq bir neçə ay davam edə bilər. Müalicə ilə yanaşı həyat yoldaşının da dəstəyi vacibdir.

Norveç alimləri: Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir

Qələmlə yazmaq beynin inkişafına müsbət təsir göstərir. Norveç alimləri belə bir nəticəyə gəliblər ki, qələmlə yazan uşaqlar klaviatüradan istifadə edənlərə nisbətən daha yaxşı oxuyurlar. Onlar bildiriblər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beynin inkişaf prosesində nəse itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hissələrimizi inkişaf etdirir. Qələmlə yazanda, hərəkətlər əsasında beyin hərflər və onların yazılardakı düzülüşünü yadda saxlamağa kömək edir. Klaviatüradakı düymələri basmaqla isə beyin bu mexanizmi yadda saxlaya bilmir. Alimlər iki qrup könüllü arasında bilmədikləri əlifba vasitəsilə bu təcrübəni sınağa cəhd göstəriblər. Qruplardan biri hərfləri qələmlə, digəri isə klaviatüradan istifadə etməklə yazıb. Bir müddət sonra aparılan araşdırmadan aşkar olub ki, qələmlə əlifba öyrənənlər klaviatürada yazanlardan daha yaxşı qavrama və yadda saxlama qabiliyyətinə malikdirlər.

Norveçin Stavanger Universitetinin professoru Ann Mangen bildirib ki, bir insan digərinin işini müşahidə edib onu dəqiq izləyərkən, həmin adamın həyata keçirdiyi prosesi öz beynində və yaddaşında daha yaxşı saxlayır. Halbuki bu işi özü görməyən yaddaşı və qavraması o gəder güclü olmazdı. Qələmlə yazanda da eyni proses baş verir. Bu zaman proses uzun çəkdiyinə görə yazma hərəkəti və onun nəticələri klaviatürada yazmağa nisbətən daha yaxşı yadda qalır.

ELAN

ADPU-nun Biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Xalq Aysel Xalq qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

22 iyun

Robert Vişoiu: Azərbaycandakı yarış səbirsizliklə gözləyirəm

Formula-2 yarışının İspaniyanın "Campos Racing" komandasının pilotu rumın əsilli Robert Vişoiu Bakıda keçiriləcək Formula-2 mərhələsində iştirak edəcək. Robert Vişoiu AZƏRTAC-ın Rumıniyadakı müxbirinə verdiyi müsahibədə Azərbaycandakı yarış səbirsizliklə gözlədiyini bildirib. Pilot Bakı halqasını diqqətlə araşdırdığını və birinci yeri tutacağına ümid etdiyini vurğulayıb. O, Bakı halqası ilə yeni tanış olan pilotlar üçün bu trassın çətin olacağını deyib. Pilot bildirib ki, Azərbaycan qədim tarixə, füsunkar təbiətə, yüksək inkişaf tempinə malik turizm ölkəsidir. R.Vişoiu ölkəmizə səfərini səbirsizliklə gözlədiyini və Bakıdan xoş təəssüratlarla qayıdacağına əmin olduğunu söyləyib.



Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazanıb



Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb. AZƏRTAC xəbər verir ki, millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. Turnirdə 56 kiloqram çəki dərəcəsinə mübarizə aparan təmsilçimiz İrlandiyalı Antoni Ceyms Uolkerlə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca 75 kiloqram çəki dərəcəsinə mübarizə aparan Kamran Şahsuvarlı gücünü yoxlayıb. Olimpiya mükafatçımız digər İrlandiya boksçusu Emmet Brennan ilə döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmada almaniyalı Silvio Şyerle ilə qüvvəsini sınaqacaq. Abdülqadir Abdullayev də Kamran Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. Avropa çempionatında 91 kiloqram çəki dərəcəsinə yarışan boksçumuz 1/4 finala gedən yolda Şotlandiya idmançısı Şott Antoni Forresti mübarizədən kənarlaşdırıb - 3:2. O, çempionatda ikinci görüşünü İngiltərəli Çeavan Klarka qarşı keçirəcək. Səkkizdəbir finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. Beləliklə, yığmamızın 5 üzvü mübarizəni iyunun 21-də baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar, həmçinin dünya çempionatında iştirak hüququna da yiyələniblər.

"Neftçi" növbəti transferini reallaşdıracaq

"Neftçi" daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır. Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumat verir. Onun sözlərinə görə, U-21 millimizin üzvü Elnur Cəfərova ilkin razılıq əldə olunub və bu ayın sonunda onunla müqavilə imzalanacağı gözlənilir. Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan 20 yaşlı hücumçu son olaraq Xorvatiyanın "Duqopolje" klubunda çıxış edib.



ŞOK iddia: Messi ötən il "Barselona" dan ayrılmaq istəyib

"Barselona"nın futbolçusu Lionel Messi ötən il komandadan ayrılmaq istəyib. Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu ötən il Argentina millisi ilə Kopa Amerikanın finalında Çiliyə məğlub olduqdan sonra təkçə milli komanda karyerasını başa vurduğunu açıqlamayıb, eyni zamanda Kataloniya klubundan da ayrılmaq istədiyini rəhbəriyə bildirib. Final oyununda penaltıdan yararlanma bilməyən argentinalı ulduz matçdan sonra özünü məğlubiyətə görə günahkar sayıb. Daha sonra İspaniyada vergidən yayınmaqda ittiham olunaraq hakim qarşısına çıxan Lionel hər şeyin üst-üstə gəldiyini görərək "Barselona"dan getmək fikrinə düşüb. Sabiq baş məşqçisi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"yə keçmək istəyən Messini bu fikrindən kənarlaşdırmaq Luis Suaresin yayındırdığı iddia olunur.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500